


www.kitabxana.net

Milli Virtual-Elektron
Kitabxana



Allahverdi Emiov

“Mir Cəlalın poetikası”

XI hissə: Şəxsiyyət məsələsi - 4

Monoqrafiya. III cilddə. III cild. 11 e-kitab



www.kitabxana.net və YYŞİB-nin
müstərək nəşri

www.kitabxana.net

**Milli Virtual-Elektron Kitabxana
Yeni Yazarlar və Sənətçilər İctimai
Birliyinin rəqəmsal nəşrlər seriyası**

Allahverdi Emiov

"Mir Cəlalın poetikası"

On birinci hissə

Fəsil 4

**Mir Cəlalın yaradıcılığında şəxsiyyət məsələləri - 4
Şəxsiyyət: xarakterin didaktik strukturu**

Monoqrafiya
Elmi-filoloji, ədəbiyyatşunaslıq e-kitabı

III cilddə. III cild. On birinci e-kitab

YYSİB – kitabxana.net

Bakı-2020

**www.kitabxana.net və YYSİB-nin
müştərək nəşri**

2

Tərtibçi və redaktor, layihə rəhbəri:

Aydın Xan Əbilov,

Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, YYSİB sədri

Bu elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" layihəsi çərçivəsində hazırlanmışdır.

"Mir Cəlalın poetikası"nın üçüncü cildində müəllif Azərbaycan nəşrini tədqiqində araşdırılmamış bir problem: şəxsiyyətin inkişafı problemini (sosial – əxlaqi, fərdi şürə) geniş təhlil süzgəcindən keçirmiş, ədibin nəşrindəki poetikanı qabarılq vermişdir. Oxuculara tanış olan obrazlara yeni rakursdan işıq salmışdır. Monoqrafiya geniş oxucu zövqü üçün maraq doğurmaya bilməz.

Kitab tələbə – gənclər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

© Yeni Yazarlar və Sənətçilər
İctimai Birliyi, 2020

On birinci hissə

Fəsil 4

Mir Cəlalın yaradıcılığında şəxsiyyət məsələləri - 4

Şəxsiyyət: xarakterin didaktik strukturu

Ön söz əvəzi

DÖRDÜNCÜ FƏSİL

ŞƏXSİYYƏT: XARAKTERİN DİDAKTİK STRUKTURU

Azərbaycan ədəbiyyatında insan şəxsiyyətinin təbəqələr daxilindəki amansız, mütləq əxlaq qanunlarının hökmranlığı ilə toqquşması aparıcı mövzular cərgəsinə düşmüştür. Belə nəsr nümunələrinin əsas qayəsi insanı buxovalyan, mənəvi əsarətinə alan, həmin davranış (əxlaq) normalarının qeyri-təbiiliyinin bədii təsviri olmuşdur. Qəhrəmanların taleyində iki mühüm tipoloji sxemi görürük: 1. Şəxsiyyətin alçaldılması, öz kökündən, dinindən ayrılması, şəxsi azadlıqların sistemin sərt qanunları ilə mühakiməsi və təbəqə-əxlaq normalarının aradan qaldırılması; yeri gələndə insanı hisslerin dəfedilməz hökmranlığı; 2. Qəhrəmanların – obrazların cəmiyyətin qanunları ilə ziddiyətə girməsi, bəşəri xoşbəxtlik uğrunda mübarizədə məğlubiyyətin, onların məişətinin əxlaqi prinsiplərə

məğlubiyyəti. Bu tezis oxucuda elə bir fikir yaratmasın ki, mən Mir Cəlalın nəşrinin ya tədrisindən, ya da tərbiyəvi fikirlərindən geniş söhbət açıram. **Birincisi** bu məsələnin vaxtı çoxdan yetişmişdir və yazıçı bütöv şəkildə orta məktəbdə öyrədilməmişdir. Mən bu məsələ üçün narahatdım və nəhayət, «Azərbaycan müəllimi» qəzetində geniş məqalə²¹ yazdım; monoqrafiyamda da məsələni qaldırdım və istəyimə nail oldum. **İkinci** məsələ də aktualdır, təəssüf ki, bizim pedaqoqlarımız Mir Cəlalın yaradıcılığında tərbiyə məsələlərini araşdırılmamışlar, bunu öncə yaşılı nəsil etməliydi, yaxud onlar gənc tədqiqatçılara tapşırmalı idilər...

Mən tamam başqa bir aspektdən: yazıçının nəşrində tərbiyə və təlim anlayışlarını özündə ehtiva edən didaktikanın kontekstində əsərlərdə qoyulmuş şəxsiyyət tərbiyəsinin strukturu məsələsinə toxunmağı lazımlı bilmişəm. Əgər kitabda «şəxsiyyət tərbiyəsi» konsepsiyası tədqiqatımızın mahiyyətini təşkil edirsə

²¹ Bax: Eminov Allahverdi. Mir Cəlalın poetikası, I cild, B. 2001.

– bu məsələ də aktualdır. Barı, gənc pedaqoqlar, filosoflar, psixoloqlar şəxsiyyətin çoxsahəli: siyasi – sosial və tərbiyəvi-didaktik sahələrini də təsəvvürlərində formalasdırıslar. Mən buna ümidliyəm.

Şəxsiyyət – İnsandır və unudulmaqdə olan dahi K.Marksın fikrindən başlamaq istərdim: «İnsan – dünyanın xaricində yaşayan mücərrəd varlıq deyildir; insan – insan dünyasıdır, dövlətdir, cəmiyyətdir».²² Deməli, onun şəxsiyyət kimi tərbiyəsi yaşadığı insan mühitində baş verir. Bu isə: bəşəriyyətin əxlaqi dəyərləri, cəmiyyətin və dövlətin ideyalarının əks olunması vəziyyətindən asılıdır. Deməli, şəxsiyyətin tərbiyəliliyində mühüm faktor münasibətlərin qurulmasıdır ki, burada mənəvi zənginlik, sərvətlərin maddiləşməsi və düşüncələrin emosionallığı nəzərə alınmalıdır. Belə ki, mənəvi (əxlaqi) zənginlik oradan başlayır – gənc nəsil əvvəlcə yaşlıların hərəkətlərini – davranışını görür, duyur və əxz edir. Yenə «ağırlıq»,

²² Marks K. i Enqelgs F. Soç. t. I, s. 384.

məsuliyyət yaşlı insanların öhdəsində qalır. Əxlaqi tənzimləməni əsas götürən insan sosial mənafeləri, şəxsi xoşbəxtliyi, rifahı fərdiyyətçi davranışında reallaşdırır. Mənəvi zənginlik həyatın mənası, ideal səadət, sağlam təsəvvürlər və sair deməkdir; bu, o vaxt yaranır – şəxsiyyətin inkişafı üçün əlverişli maddi və əxlaqi şərait təmin olunsun.

Mənəvi zənginlik gənc nəsildə Dünyanı bütöv, tam şəkildə, məzmunda və biçimdə təsəvvürə gətirmək imkanı yaradır: yəni Dünya mövcuddur, amma o da var ki, dünyanın varlığı hər hansı «bəraətə» ehtiyac duymur, onun inkişafı qanuna uyğundur. Əvvəlcədən müəyyənləşən labüdlükdən məhrumdur və hər hansı məqsədin həyata keçirilməsi deyil. Dünya insanlardan asılı olmadan cərəyan edir. Dünyanın maddi hissələrinin mövcudluğunun da bu şəkildə «bəraətə» ehtiyacı yoxdur, bu isə əvvəlcədən qismətə malik olmur.

Sərvətlərin maddiləşməsi həm mənəviyyatda, əxlaqda, həm də sərvət yığımında, toplanmasında

özünü göstərir. Bu, şəxsiyyətlərin fəaliyyətində, yaxud bədii əsərlərin obrazlarında təcəssümünü tapır, beləliklə, ideal şəxsiyyətin tam obrazını təmsil edən nümunələri (bədii matereali) davranışın meyarı rolunu oynayır və əxlaqi idealda sonuclanır. Məsələnin ikinci tərəfini götürdükdə obrazların (qəhrəmanların) didaktik strukturu vardır ki, öz elementlərinin tabeliyi, əxlaqi şürurun bütövlüyü ilə fərqlənir. Məsələn, əsl humanistlik: Kimsəsizə əl tutmaq, təmənnasız işə yarımaq, xeyirxah əməllərə sahib kəsilmək – obrazlarının timsalında görürük. Yaxud, köhnəliyə yeni qaydalar (normalar) daxil olur, yeni məzmun kəsb edir; ümumi mənafedə birləşir. Bu struktura alicənablıq, təvazökarlıq, şəfqət, minnətdarlıq, doğruçuluq, mehribanlıq, səmimilik, ədəblik və ilaxır daxildir.

Sözün qisası, obrazların didaktik strukturunda əxlaqılıyin müəyyən (mütərəqqi) dəyişikliyi baş verir. Düşüncələrin emosionallığı şəxsiyyətin sabit davranışında başlıca həlqə sayılır. Və şəxsiyyət

tərbiyəsində ona təsir prosesinin xüsusiyyətlərini başa düşməyə kömək edir. Unutmayaq ki, hər bir gəncin, yaşılinin sinirləri yerində olmur, düz xətlə getmir. Məşhur rus psixoloqu V.M.Banşikov yazır: «Min illər ərzində insanın yaşamaq uğrunda mübarizəsində qələbə əzələ qüvvəsilə və sinir sisteminin cəsarətlilik, qəddarlıq, inadkarlıq kimi kobud xassələrilə müəyyən edilirdi. Son iki-üç əsrədə isə insanın həyat qabiliyyəti demək olar ki, yalnız 3 sinir sisteminin ən incə mürəkkəb mexanizmlərindən asılıdır. Məhz elə bu mexanizmlər daha çox xətlər toxunula biləndir». ²³

Emosional mədəniyyət – hisslerin mədəniyyətidir və davranışın xüsusi sahəsini təşkil edir. M.Cəlal nəşrində təhsilliliyin və emosional mədəniyyətin harmoniyası obrazların strukturundan qırmızı xətlə keçir. Xüsusilə, bu, yaziçının yaratdığı müəllim obrazlarında aşkar görünür. «Açıq kitab», «Yolumuz hayanadır», «Dağlar dilə gəldi», «Yaşıdlarım» romanlarında tamamlanmış pedaqoq-

²³ Banşikov V.M., O psixizax. «Znanie – sila» j. 1965, № 11.

müəllimlər şəxsiyyətləri və peşə ustalıqları ilə seçilirlər.

Mir Cəlalın obrazlarında tərbiyəlilik təhsilalmadan geri qalmır, çün, ədib həm yazıçılıq, həm də pedaqoqluq baxımından insanşunas idi və müəllimdən, onun təmsil etdiyi pedaqoji mühitdən yazırırsa, heç bir yanılmalara yol vermir. Halbuki, elə bədii əsərlər oxuyuruq – müəllif qeyri-peşəkarlıqla faktların təhrifinə gəlir. M.Cəlal bu problemi görürdü və obrazları vasitəsilə təlqin edirdi ki, əsas qayə şəxsiyyət yetişdirməkdir – savada, biliyə o, məhz bu fenomen vasitəsilə yiyələnəcəkdir. Ona görə də ideyalar gənc nəslin ruhuna daxil olmalıdır, çətinliklə üzləşəndə özünü yol ayricında, dilemma qarşısında hiss etməməlidir, belə məqamlarda mövcud ideya onun əlindən tutacaqdır. Böyük rus ziyalısı və mədəniyyət xadimi A.V.Lunaçarskinin fikri belədir ki: bəzən ideya təsirləri şəxsiyyətə növbə ilə yiyələnir, onda qarşımızda spektik durmuş olur; bu cür ruhi kövrəkliyə, mahiyyətcə mənəviyyatın boşluğununa yol

verməməli – ideya mətinliyinin, əxlaqi bütövlüyün əsasını biz bunda görürük.

Bu sözlərdən nəticə odur – yazıçı həyatda mövcud, amma mahiyyətcə insanlara aydınlığı ilə çatmayan, təhrif olunan, maddiləşməyən həmin ideya əqidəyə çevrilməlidir – bədii əsərlərin köməkliyilə. Bir həqiqətdir ki, ideya bütün sferalarda və yanaşmalarda inandırıcı deyil, o halda ideya şəxsiyyətin strukturunda möhkəmləndikdə, özünə daim yer etdikdə inandırıcıdır. Böyük psixoloq E.Fromm demişkən: heç bir ideya öz emosional matrisasında birinci ola bilməz...

Mir Cəlalın «Hilal dayı» hekayəsində hərçənd, ciddi təsir bağışlamayan ideya qoyulub: yetmiş yaşlı kəndlili, dirrikçi bu kişini bir məsələ düşündürür: bu yaşimdə mənim də camaatıma, hökumətimə faydam dəysin. Abşeronda salınacaq iri təsərrüfatda, quruculuq işlərində bacardığı işin qulpundan yapışın. Amma... Oğlu İbrahimı çağırır ki, bir ərizə yazsın. İlk olaraq yazıçı ata-oğul səmimiyyətini təsvir edir (bu

günün bəzi övladları hekayəni oxusunlar və düşünsünlər): «İbrahim mürəkkəb, qələm gətirdi. Səliqəli kağız hazırlayıb, atasının dediklərini yazmağa başladı. Hilal dayı ömrünün ən ciddi və mühüm çaglарında olduğu kimi özünü yiğışdırıcı, gəlib oğlu ilə qabaq-qabağa kürsü üstündə oturdu, dirsəklərini məsaya söykəyib, kağıza tərəf əyildi. Görən deyərdi İbrahim yazını oxuyub yoxlamaq istəyir...» Bu, öz yərində, oxucu digər bir keyfiyyəti görür: əhatəsində olduğun hökumətə vətəndaş münasibətin, daha onu harda gəldi nüfuzdan salmaq yox. Hər bir təsadüfi vəzifə məmuru hələ nə hökumətdir, nə də dövlətdir. Hilal dayı bir cümlə ilə: «Əvvəl başdan yaz ki, salam göndərir Sovet hökumətimizin əziz böyüklerinə Altıağac kəndinin sakini Hilal Kəblə Həbib oğlu»ndan – məncə fikrinin səmimiliyinə inanmaq çətin deyildir. Məktubun mətnini deyəndən sonra kişi bir yüngüllük duydu, sanki üstündən ağır yük götürüldü. Üçüncüsü, bu obrazda məsuliyyət hissi güclüdür, nə olsun ki, savadsızdır. Yaziçi xırda ştrixlərlə bunu verir: o, fikrə

gedir və bu zaman «göz qapaqlarını aşağı salır, günahkar uşaqlar kimi məyus vəziyyətdə dayanır, bir də görürdün başını qaldırır, dərin və kiçik gözləri quyu suyu kimi işildayır və həzin, təsirli səs eşidir, xəyalında düzəltdiyi sözü demək üçün İbrahim tərəfə uzanır, başlayır; sonra yarımcıq qoyub «yox, yavaş görüm» deyib təkrar fikrə gedirdi». Hər bir insanda zərurətə çevrilən məsuliyyət hissi. Dördüncüsü, ünvana göndərilən ərizəyə vəzifəlilərin dərhal reaksiya verməsi. Bu, etiraf edək ki, Sovet hökumətində çox ciddi qoyulmuşdu. Paradoks da olsa, ölmüş Leninin Mavzoleyinə şikayət ərizəsi göndərəndə belə, reaksiya alınırdı.

Mir Cəlal qırxinci ildə qələmə alıb bu hekayəni və həqiqəti gizlətməyibdir. Bir ucqar kənddə yaşayan kişiyə dərhal təyinatı ilə (!) Torpaq Komissarlığından ardınca maşın göndərilib, qəbulə dəvət etməsi, özü də birinci şəxs tərəfindən – yazılıının böyük vətəndaş olduğu əyanıləşir! «Portfelli oğlan əlini uzatdı: - Xoş gördük səni, Hilal dayı, gəl tanış olaq. Mən Torpaq Komissarlığından gəlmişəm. Narkom səni görmək

istəyir. Yolunu gözləyir, buyur, əyləş maşına, gedək». Bu, nə deməkdir? Real və oxucunun görmədiyi obrazların əxlaqi saflığı, məsuliyyət hissi və insanlıq borcu. Bu «üçlük» siyasi və sosial elitanın əxlaqını müəyyənləşdirən amildir. Həyatdan gələn və yazıçı təxəyyülündə gerçəkləşən obrazın didaktik strukturu əxlaqi şürurun xüsusi üslubunu yaradır, bu şürurda insanın sosial mühitə, o şəxsiyyətin özünə və cəmiyyətə münasibəti ifadə olunur. Şəxsiyyətin yaşadığı mühitin özünəməxsus sosial-əxlaqi münasibətlərini özündə təcəssüm etdirən müxtəlif tiplərə xasdır. Obrazların davranışları, xarakter cizgiləri onun şürurunun strukturunun bəzi ümumi əlamətlərini özündə ehtiva edir. Vəzifəsinə və özünə qarşı məsuliyyət duyumu o adəmin mücərrəd xarakteristikasını mütləqləşdirmir, o şəxs dərk etməyə borcludur ki, ona etibar olunan iş fərdi zövqünə, maraqlarına görə bölünməmişdir. Onun əxlaqının sosial-psixoloji mexanizmidir və normativ məzmunə malikdir. Beşincisi, qəbul etikasının realizasiyasıdır. Narkom, biz indii onu «nazir»

adlandırırıraq: «Hilal dayı komissarın təmiz, rəngli, çıraq kimi yanmış kabinetinə girəndə ayaqqabısını çıxarmaq istədi. Portfelli oğlan onun qolundan tutub içəri çəkdi:

- Ay rəhmətliyin oğlu, bəri gəl.

Komissar bir xoşsifət, gülərəzələ, ortaboy oğlan idi. Hilal dayının əlini sıxdı, ona yer göstərdi. Komissarlığın aqronomları da Hilal dayının söhbətinə gəldilər. Ona suallar verdilər. Onun uzun təcrübələr nəticəsində yiğdiyi biliyi təqdir etdilər, o qoca kişidə olan alovlu iş marağına sevindilər. Uzun və şirin söhbətdən sonra komissar Hilal dayının adresini bloknotuna yazıb götürdü, ondan razılıq elədi».

Mən bu epizodun üstündən yan keçərdim, yalnız təhlililə kifayətlənərdim. Lakin ədəbiyyatın tərbiyəvi funksiyasını – bu əsasdır – nəzərə alıb, çağdaş nazirlərin, icra aparatı rəhbərlərinin, tədris müəssisə rektorlarının və digər ciddi qurum başçılarının oxuyacaqları ümidi mi itirmədim – bari, böyük insan və ədib Mir Cəlalın ruhu naminə. Maraqlı olduğu kimi də qəribə-

dir ki, müstəqilliyimizdə ən yüksək vəzifə tutanlar nəinki Hilal kişiləri, ziyalıları: alımları, pedaqoqları, valideynləri, hətta öz əməkdaşlarını qəbul otaqlarına belə buraxırlar! Belə bir məntiq də yerinə düşür: nə vaxt ki, şəxsi maraqları və ziddiyyətləri aradan qaldıran cəmiyyət belə zümrələrin kökünü kəsməyəcək, onların intereslərinə güzəştə gedəcək – bundan sonra yuxarı elitadan qayğı, mərhəmət görəcək – insan nəsilinə sədaqət olacaq, yalnız belə təqdirdə əxlaqın, ağılin və obyektivliyin yüksək dərəcəsinə nail olmaq mümkündür.

İdarəetmənin özü bir tərbiyə obyektidir və birinci şəxsin davranışından asılıdır və bunu onun həqiqəti anlaması şərtləndirir. Onlar (elita təbəqəsi) əxlaqi, siyasi ideyaları yalnız rəqəmlərin, programların, qərarların icrasında axtarırlar və təəssüf ki, bu da «yuxarıda» duranları tamamilə qane edir. Halbuki hər bir funksioner məmurun mənəvi fəaliyyəti də hesaba gəlməlidir, ictimaiyyətə açıqlanmalıdır. Mir Cəlal nəsrində mənəvi fəaliyyət anlamı şəxsiyyətin səyi-

nin, siyasi və estetik ideyaların, əqidələrin, idealların, savadın bir mühüm atributu – bədii fakt kimi – qoyulmuşdur. Mir Cəlal yuxarıdakı ideyanın davamı kimi «Oğul» hekayəsində gənc həkim Firudin obrazında yaxşı vəzifə adamları ilə qarşılışmanın ifadəsini görürük. Vəzifəli atanın bu övladı otuzuncu illərdə ali təhsil almışdır. Böhtana düşən Göyüş həkimlə görüşür; Bakıdan aldığı təəssüratı nəql edir, «dünyada yaxşı kişilər var imiş, adamlar var imiş» - Komissarı xatırlayır, yenə indiki deyimlə «naziri». Bilmədən Firudin həkimə atasını tərifləyir: «- Görmüşənmi onu?

- Bəli, görmüşəm.

- İşin düşməyib?

- Xeyr, düşməyib.

- Qapısı lap dərgah qapısıdır, o qədər gələngədən var ki! Bilirsən necə adamlar gəlir! İki çətinə düşən hər kəsi onun qapısında görərsən. Kişi hamını ata kimi, qardaş kimi dindirib danışdırır. Təki elə adamlardan bizim rayonda da çox olaydı». Firudinin atası da təhsil almışdır, oğlu da, görünür, məktəblə

valideyn birliyi normal olmuşdur ki, oxucu subyektiv yanaşmanın şahidinə çevrilmir, əxlaqi normalara vəzifə hissi tabedir. Unutmayaq ki, Mir Cəlal uzaqgörən müdrikliklə əxlaqi şüurun – tərbiyədən gəlmə müsbət mənimsəmənin – dövrlərin və cəmiyyətlərin adamları üçün ümumi olan strukturun ayrılması ciddi metodoloji çətinliklərsiz keçinmədiyini proqnozlaşdırır.

M.Cəlal əsərlərində ümumi bədii kontekstdə obrazların didaktik davranışının təhsilliliyini şüurun ümumi strukturunda mücərrəd təsvir etmir. Hekayədə Firudin özü istədiyi kimi ucqar rayona gəlir, kimsəyə atasını təqdim etmir və orduya vaxtı çatanda cəbhəyə gedir, qəhrəmanlıqla atasına qürur gətirir. Mən təbii olaraq, müqayisəmdən çəkinmirəm. XXI əsrдə təhsil alanlar, ailə tərbiyəsi görənlər – gənclər öz davranışlarında sabit deyillər, himayədə fəaliyyətə üstünlük verirlər. Ədalət naminə, bu işdə günah imkanlı (maddi və vəzifəcən) valideynlərindir; belələri layiq olub-olmadığının fərqiñə varmadan vəzifə axtarışını reallaşdırır, hətta ordudan yayındırır, sakit guşədə – er-

məni daşnakları ilə qarşı-qarşıya durmamaq üçün səylərinə nail olurlar... Halbuki oxular bu obrazların timsalında ətraf sosial mühitə münasibətləri, davranışlı tənzim edən əxlaqi normaları qiymətləndirmək hissini mənimseməlidilər.

Mir Cəlal bəzən obrazlarını sərf didaktik aspektdə təsvir edir, pedaqoji prosesə enir, bu, hər bir yazıçı üçün münasib olmur. Yaziçinin pedaqoqluğundan əlavə, onun məktəbin funksiyasına xüsusi rəğbəti vardır. İlk romanlarında da bu xətt aparıcı olmuşdur. Yəni o, məktəb müəllimlərindən, bağça tərbiyəcilərindən çox umur. Bu işıqlı simalar önce, şəxsiyyət yetişdirirlər – həm öz şəxsi nümunələrində, həm də tədris üsullarında. Müəllifin «İftixar» hekayəsi bu baxımdan maraq doğurur. Əsas qəhrəman Əşrəf obrazıdır, onun yüzlərlə, minlərlə şagirdləri pərvazlanmışlar. Bu, hələ hər şeyi həll etmir, məsələ pedaqoqun ustalığında və özünün şəxsiyyətindədir. Bir təsadüf müəllifi – Əşrəf müəllimi ötən illərə aparır. Bu oğlan onun bir vaxt şagirdi olmuşdur, Kirovabadda iyirmi

il əvvəl dərs vermişdir ibtidai sinifdə. Bu mənzərə Əşrəf müəllim üçün xatirələrə «yol» açır. «İkinci sinif» deyəndə ilk müəllimlik zamanımı, orada, o böyük məktəb həyatində yüzlərlə uşağın səs-küylə məni əhatə etdiyi günləri xatırladım. Bir müddət mənə elə gəldi ki, Bakıda, Kitab sarayının qarşısında deyil, iyirmi il əvvəlki yerdə, əli çantalı uşaqların qaynaşlığı məktəb həyatindəyəm. Hər şey nəzərimdə canlandı. Firudinin oxuduğu sinif, yoldaşları, divardan asdığım cədvəllər, düzəltdiyim dəftərlər, imzaladığım vəsiqələr bir kino lenti kimi gözümün qabağından keçdi...»

Bu hisslər müəllim ömrünü yaşamış, xatirələrin sahilində kövrək, səs-küylü keçmişilə əlləşən bir pedaqoqun varlığını sarsıtmaya bilmir. Hekayə məni çox-çox qabağa, ötən əyyamlara apardı. Orta məktəbdə son dərsimi (1968, dekabr) başa vurub Bakıya gəldim. Gəncliyimi yeniyetmə şagirdlərimə əmanət verdim. Vidalaşmağımı «onuncu»lardan gizlətdim, axı, ağlayacaqdım istər-istəməz – məndən asılı deyildi... Sübh tezdən kəndlə, o kəndin Kərimbəyli (Salyan) məktəbi-

lə halallaşdım... Təfərrüata varmiram. Şagirdlərim, məzunlaşmış yetirmələrim 20, 30 illik görüşlərində o müqəddəs ocağa dəvət edirdilər... Müəllimlərindən «böyük»dülər, yaşılaşmışdilar, saçlarına «dən» səpələnmişdi. Bəlkə də mənim barmaqlarından süzülən dümağ təbaşirin ovuntuları idi...

Bax, hekayənin, bədii əsərin gücü, qüdrəti belə hissəleri oyatması ilə ölçülür. Əşrəfin əməyi itməmişdir, yaddaşı da: Firudin, Nadir, Tələt, Maxrux, Əli, Şirin, Zahid və... Biz müəllim üçün səciyyəvi olan xırda, amma mühüm detalların dəqiq təsvirini görürük: sinif jurnalı ilə qapıdan içəri girmək, lövhədə yazdığı sözləri uşaqlara oxutmaq, təkrarlatmaq, yazdırmaq, sonra dəftərləri yiğib düzəltmək, gecə hamı şirin yuxuda ikən dəftərləri yoxlamaq, təsis etmək... Müəllimlik peşəsinin fiziki və psixoloji məqamları, iztirabları və nikbin yaşantıları – bütün bu atributlar varsa, vətəndaş – şəxsiyyət yetişir.

Bir ibrətli ştrix – yox, belə deməzdəm – illərin qalağında şagirdlərin öz müəllimlərini unutmamaları –

kövrək olsa da sosial əxlaqi sərvətin təzahürü. Bu əsərdə təsadüfi hallanmir və oxucuda yalnız yumşaq, həzin duyğuları oyatmaq üçün də özünə yer almır. Ötən, eks şagird, yaxud tələbə - vaxt yetişir böyük nüfuz, vəzifə, titul qazanır, əldə edir. Müəllimi soraq alanda sevincindən uçmaq istəyir. Həyatdır, onun müəllimi çətinə düşür, mənəvi köməyə ehtiyacı yaranır. Və böyük ümidi, inamlar, qürurla keçmiş şagirdinin qəbuluna gəlir. Qəbul otağında öz yerini tutur. Rəhbər, məmur şəxs hələ kabinetinə gəlməmişdir və qəfil içəri girir, onu gözləyənlərə nəzər yetirir, gözünə müəlliminin siması dəyir: O qara saçlara qar ələnmiş, kövrəklik və ciddiliyin qovuşduğu o sıfətə qırışlar yol salmış, ayağa qalxanda boyu xeyli balacalaşmışdır... Katibə içəri girir, armudu stəkanda çay gətirir. Təbəssümünü şəkərləşdirir. Onu gözləyənlər barədə məlumat verir. Cəsarət etmir ki, fəhmən duyduğu bir nüvəni, həlim adamın müəllim olduğunu desin. Və desin ki, bəlkə ilkin onu qəbul etsin. Rəisinin – böyüyünün – nazirinin zəhmlili, minnətli baxışları son fikrini bil-

dirməyə imkan vermir: - Qoy gözləsinlər, bu nə tezlikdir - cod səslə dillənir. – Bunlara imkan versən adamın başına çıxarlar! O qocanın burda – xəyalında yanılmadığını qətiləşdirir... - Bakıda nə iş! – Katibə yorğun addımla kabinetdən çıxır, nurani adamın üzünə baxmağa cəsarət etmir. Qocanın baxışları isə şagirdinin qara meşinli qapısındadır... Bəlkə bu təşrif buyuran adam Əşrəf müəllimdir, keçmiş şagirdi Firudinin qəbuluna gəlmüşdür? Səhv dəyəm, o nazir Firudin deyil, qəbulunu gözləyən də Əşrəf müəllim. Bu şəxs də nadan yetirməsi üzərində az işləməyib, elm öyrədib, bəs mərifət? Yox, onu da aşılıyib, xəbərsiz olub ki, zatında qırıqlıq var, vəzifə, şan-şöhrət onu şəxsiyyət kimi formalaşdırmaqdə gücü çatmayıb, yoxsa Firudinin sözlərini təkrarlayardı: «...Neçə illər bizim zəhmətimizi çəkmisiniz, oxutmusunuz, tərbiyələndirib böyütmüsunuz... İndi hərəmiz bir sənət sahibi olmuşuq. Dünyada hərənin bir arzusu var. Mənim də arzum bu olub: nə olaydı elə bir mərtəbəyə çataydım

ki, mənə atalıq eləyən bütün müəllimlərin, o cümlədən, sizin də xəcalətinizdən çıxaydım...»

Mir Cəlal müəllim obrazını həvəslə işləmiş, onun davranışını örnək kimi təsvir etmişdir. Bu peşənin sahiblərini davranış qaydalarının humanist sistemindən ayırmır. Maraqlıdır ki, müəllim bir obraz olaraq «brak», «yararsız», «mətləbsiz» çıxmırlar, bu, ona «planlaşdırılmış» ki, əsəri oxuyan məktəblimi, tələbəmi – nümunə götürsün. Kitabı qatlayıb sinfə girəndə bədii əsərlə real müəllim bir-birini tamamlasın. Bəzən də müəllim obrazı ictimaiyyətlə kontaktda verilir. Öncəsi odur – müəllim inandırır, alışdırır.

M.Cəlalın «Aqıl» hekayəsi maraqlı süjet üzərində qurulmuşdur. Oxucu ünsiyyətin şahidi olmursa, onun şagirdi təmsilçidir; özü də yaşılaşmış, dinin təsiri-lə yaşayan babası Murad kişini inandırmağı bacarır. Yaziçi əvvəlan, babanın bəzi cizgilərini təsvir edir; yəni bu obraz – nəvəsi Aqilin atası Tapdıq barədə məlumatlandırır. Baba – Ata – Nəvə üçlüyünün hekayətini. Murad kişi xeyirxah adımdır, nəvəsevəndir və

irsin davamçılığı prinsipini gözləyəndir – türk kişilərinə xas genetik dəyərin dominantıdır. Bu kişi zəhmətsevərdir, nəvəsilə ünsiyyətcildir; insanın inkişaf edən mənəviyyatının tarixi formalarını əhatə edən humanizmin, vətənpərvərliyin əxlaqi yükünü daşıyan adamdır: Bağı Muradın atası əkmış, oğluna, ona ötürmüş, oğlu Tapdığa, ondan da nəvəsi – Taplığıın oğlu Aqılə; irsiyyətin zəncirvari həlqələri. İş elə gətirib, Tapdıq cəbhəyə gedir və şəhid olur: «Yeganə oğlu Taplığıın cəbhədən xəbəri gələndən sonra kişinin qəddi əyilmiş, beli bükülmüşdü. Sillə dəymış adam kimi səndələsə də, gözü küçə ağızındakı qoca çinara sataşanda toxtamış, doğrulmuş, dərin bir köks ötürüb demişdi: Ya mədəd!» Bəli, köhnə dünyagörüşlü Murad kişi. O, istəyir çoxlu uşaqları olsun, böyütsün, bəli, taleyindən narazıdır: «Şükür kərəminə, özün bilən məsləhətdir! Ancaq gör uşağı aparıb kimə verirsən? Aparıb düjünlə verirsən belə dəli-divanələrə. Məni də ürəyi əsə-əsə qoyursan təkcə ümidinə! Vermirsən mənə cücə kimi yığım qanadım altına, hərəsini bir dillə

oxşayam, hərəsindən bir kam götürəm. Dünyada nə qəribə işlər var! At olanda ot olmur, ot olanda at!.. Uşaq səsi çıxmayan ev kimə lazımdır! Dünyanın neməti yiğilsin süfrəyə, ona ki, körpə əli uzanmadı, heç! Götür yiğışdır! Beşik olmayan evə min bəzək vurdur ki, quru, min peç yandır, soyuqdur ki, soyuq! Uşaq olmayan evdə yüz Qaryağdı oxusun, yüz Qurban çalsın, dərd əskik deyil! Bağ-bağatın bəzəyi quşdur, evəşiyin ki, uşaq!» Oxucu müsəlman, İslam dininə qail olanların daha bir əxlaqi və sosial dəyəri yüksək qiymətləndirilir: dünyaya insanlar gəlməlidir, onlar Allahın övladlarıdır, Allaha ibadət etməlidilər.

Bir haşıyə çıxım ki, ədəbiyyatda yaşlı, ideologiyaya «qurban» olaraq kişilərimiz savadsız, avam, az qala ateist təsvir edilir. Belə deyil, onların içərisində Dünyanı yaradan Allah sevgisi vardır, Allahsevərlik mövcuddur; bu, fitrətəndir. İnsan qəlbinin dərin guşələrində qeyri-ixtiyari Allahsevərlik təzahür edir və bu Allah sevgisi tədrisin və mübahisələr mühitinin məhsulu deyildir, kökü insanın xislətindədir. Bu sevgidə

təlim-tərbiyənin heç bir xidməti yoxdur... Murad kişi tale narazlığını da Allaha yumşaq, kövrək hissiylə ünvanlayır. Bu incəlik – nəsilartımı və övladpərəstlik, heç də bütün millətlərdə yetərli deyil: bir, yaxud iki uşaq. Ədəbiyyat bu cəhəti də unutmamalıdır...

Murad kişi mövcud cəmiyyəti başa düşür, qanunlardan da baş çıxarır, yeganə oğlunun cəbhədə itirməsi üçün ağlayıb-sızlamır, bütün məhəbbətini Aqildə tamamlayır. Məktəbə rəğbətidir: bir il sərasər hər gün nəvəsini özü məktəbə aparıb-gətirir, bu işi nə arvadına, nə gəlininə etibar edir. Uşağı bir saat gözdən qoymur, əlinə kitab alıb pəncərə qabağında oxuduğunu, hərdən böyükler kimi cibindən dəftərcə çıxarıb nəsə yazdığını, səliqə ilə şeyləri portfelinə yiğib açarla bağladığını... gördükcə gözləri yaşarır. Bu, o deməkdir, Murad kişi maarifi, təhsili sevir, amma köhnə psixologiyadan gəlmə səma işlərinə, göy qübbəsindəki möcüzələrə qarışmamaq vərdişi yox deyil. Axı, insan psixologiyası beş-altı ilə dəyişmir! Aqilsə bir şagird kimi inadkardır: istəyir müəlliminin

öyrətdiyini əyani sübuta yetirsin. Amma babasına qarşı nəzakətini gözləməklə: «Aqil müəllimindən eşitdiyini demək istədi. «Müəllim» sözünü deməmişdi ki, kişi qışqırdı:

- Müəllim! Müəlliminə bax bunun!
- Elə demə, ata!

Aqil çox söz demək istəyirdi. Ancaq babasına cavab qaytarmaq çətin və ağır idi. O, əli ilə üzünü örtüb ağlaya-ağlaya getdi. Aqil babasının sözünü böyük dərd eləyib ağlayırdı. Sanki bu ağlamaqla o, deyirdi: «Müəllimimə elə demə, baba! Müəllim məni çox istəyir». Diqqət yetirsək, burada oxucu Şərqə məxsus tərbiyə sisteminin bir uşaqda təzahürünü görür. Gəlin, Mir Cəlal hikmətindən çağdaş tərbiyəyə, onun təsir dairəsinə baxaq. Dərsdə hətta uşaq – 6 yaşından sinifdə ona bağışlanan «sərbəstlik» imkanından o şəkildə istifadə edir ki, müəllimini yiğincaqlarda, məktəb rəhbərliyi, valideynləri qarşısında kəskin tənqid edir! Adını da rəsmilər qoyublar: «Şagird subyektdir!» Soruşulmur ki, elə Sizləri oxuduğunuz

məktəbdə «obyekt» hesab edirdilər?! Qərbədəngəlmə belə yabançı, uşağın gələcək əxlaq tərbiyəsinə zərbələr vuracaq belə tərbiyə strukturuna ehtiyac yoxdur...

Mir Cəlal vurğuladığım kimi: pedaqoqdu, müəllimdi! Digər bir nüans da maraqlıdır. Hekayədə müəllim obrazı birbaşa fəaliyyət göstərmir, o görünmür, amma kənardan güclü təsir nüfuzu vardır. Əsil müəllim bu cür olmalıdır. Şagirdləri onun öyrətdiyinə inanırlar, əqidələrinə çevrilir. Aqil də öz növbəsində mənimsədiyi biliyi babasına əyani göstərməkdə israrlıdır. Və tədricən məqsədinə çatır: «Murad kişi bu işə, gün tutulmağını dünyada bir adamın biləcəyinə inanmasa da, nəvəsinn və qonşularının belə tamaşa çıxmamasına göz yuma bilmədi. Ürəyində düşündü: «Görüm axı, bu nə əhvalatdır!»

Hər şey Aqilin dediyi kimi olur, Murad kişi «təslim» olur: Aqilin «görürsən qaralan yeri, deyəsən parçalanır axı» - deməsi babasını daha həvəslə maraqlandırır, cavabında: «dayan görüm» - dillənir.

Mir Cəlal Murad kişinin heyrətini məxsusi təsvirlə – canlı təsvir plastikası ilə, daxili psixologiya ilə çatdırır. Oxucu zəngin dilə heç də babanın inamından az heyrətlənmir: «İnanmadığı, ağlına siğışdırı bilmədiyi heyrətli hadisə Murad kişini almışdı, yaman almışdı. Sağdan başlayıb qaralan və zərbə dəymmiş uşaq siması kimi saralan, al rəngini itirən günəş. Get-gedə kişiyyə təəccüblü və dəhşətli görünürdü. Az qala onun yarısını kəsib atdilar, qalan hissə ay parçasına oxşadı. Murad kişi bir an gözünü ayırib yerə baxanda, yarıpaqları rəngsiz, kölgələri qarışiq, yerləri ala-gölə, zəfəran rənginə bürünmüş gördü və qorxudanmı, heyrətdənmi, yaxud özünü itirdiyindənmi nə isə piçildadı, ətrafinə baxdı. Göylərin nadir hissəsini cəsarətlə seyr edən, saatın dəqiqələrini sayan və qəzet məlumatı ilə yoxlayan on iki yaşılı indii ona baxırdı»...

Murad kişi müəllim sözünə, müəllimin öyrətdiyi biliyə şübhəsi qalmır və nəvəsinin kiçicik nailiyyətinə qəlbən sevinir, bircə onu deyir: - Ay qırışmal, belə işlərin də varmış!

Mir Cəlalın müəllim obrazları ətrafinın, yaxud valideynlərinin fonunda təqdim olunur; bu məsələ onu göstərir ki, təhsilin incəlikləri, onun aparıcılarının rolü peşəkar pedaqoq-yazıcılar tərəfindən düzgün qiymətləndirilir. Bəzən də uşaq təhsil alır, pedaqoji kollektivin təliminə və tərbiyəsinə düşür. Səciyyəvi odur ki, «kənarlar» epizodik xarakteri daşımır, onların tərcümeyi-halları açıqlanır. Yaxud, yaxın aurası görünür. «Əsgər oğlu» hekayəsində belə bir bədii priyomdan istifadə edən müəllif ilk önce Ehtiyat nənənin obrazını verir. Nəvəsi Hafız isə hələ məktəbli dir. Murad baba nəvəsi Aqilin fonunda açılır. Bu dəfə də tək nəvələrinin ümidiñə qalmağa səbəbkar mühabibədir, yad torpaqları (bugünkü baxışından) qorumağa yollanan və «qara kağız»ları oğul yerinə qayıdan doğma Azərbaycanın oğulları. «Qadın bütün səadətini, müqəddəs hisslərini «əsgər oğlunun» - Hafızın oxumasına və boy-a-başa çatmasına bağlamışdı. Hafızın pioner şəklini gecə-gündüz can köynəyinin altında, qoynunda gəzdirər, bütün dost, yoldaşlarına

göstərər, sevinib fəxr edərdi. Hafiz bir saat gecikdimi Ehtiyati məktəb qapısında görərdin. Hafızın başı ağrıldımı dünya qadının gözündə qaralardı. Hafız güldümü qadının ürəyi çıçək kimi açılardı». Bu epi-zodda oxucu cəfakesh, mehriban və övladsevən ana (nənə) surətilə tanış oluruq: inanırıq ki, onun tərbiyə verdiyi uşaq cəmiyyətdə öz yerini tutacaqdır.

Hafiz universitetə girir. Oxucu hekayədə müəlli-fin maariflənmə aparmasına işarə edir. Hafiz bir jurnalda Moskva Universitetinin şəklini nənəsinə göstərir. Əlbəttə, yaşlı nəsil – unutmayaq ki, əhvalat mühabibə illərindən – az sonradan gedir – XX əsrin əvvəllərində doğulmuşların bir nümayəndəsi Ehtiyat nənədən gedir. O, yeni quruculuq nailiyyətlərilə tanış etməlidir. Nənə-nəvə arasında maraqlı dialoq gedir, izaha arvad diqqətlə qulaq asır, təəccübənir və inanır. İyirmi beş min otaqlı, otuz iki mərtəbəli universitet şəhərciyi həqiqət, iftixar doğurmaya bilmir. Yaşlı azəri-türk qadını aqilanə düşünməyi və nəticə çıxarmağı

bacarır, nailiyyətlərə sevinir. Amma o, Hafizin oxumağını yadından çıxarmır və təbii ora gəlib çıxır:

- «- Haçan tikiblər bunu, belə?
- Son beş il ərzində. Bu il də burada dərs başlanır.
- Bəxtəvər orada oxuyanlara!
- Ana, istərsənmi oğlun da onların cərgəsində olsun?
- Niyə istəmirəm, oğul. Təki sən böyük-böyük dərslərə çatasan, səsin elə yerlərdən gəlsin.
- Ana, mən də oraya imtahan vermək, Moskva universitetində oxumaq istəyirəm.
- Allah muradını versin, oğul!»

Mir Cəlal gənclərin, yeniyetmələrin oxuması, mütaliəsi üçün əhəmiyyətli bir vasitəni xatırladır; bununla o, yenə XXI əsrə boylanır. Oxuyuruq: «...Heç bir ölkədə, heç bir dövrdə qələm işləməmiş, kitab bağlanmamışdır, alimlərin, kəşflərin adı bu qədər çəkilməmişdir. Tarlalarda, bağ və bostanlarda məhsul toplanışı fəsli şidirgி davam edən kimi kitabxanaların

da qızğın iş fəslə imtahan vaxtıdır. Minlərlə gənclər kitab üçün axışıb gəlirlər. Döşü önlüklü kitabxanaçılar əldə qeyd kağızı, tər tökə-tökə qəfəsləri araşdırır, qucaq-qucaq kitabları tələsə-tələsə oxu zalına daşıyırlar». Yaziçi nə demək istəyir? Əvvəla, savad, bilik üçün oxumaq, mütaliəni zənginləşdirmək vacibdir. Sonra buna hökumət, əlaqəli təşkilatlar şərait yaratmalıdır, nəhayət gənclərin oxuya marağını tələbata çevirmək üçün ciddi, real şəraitlə yanaşı, asudə vaxt, ruhi sakitlik, nikbinlik və sair amillər unudulmamalıdır. XX əsrin son onilliklərinin nəсли şükürlər ki, hələ yaşayır, bu sətirlərin müəllifi də! Pambıq və üzüm tarlalarında, heyvandarlıq fermalarında, kənd klublarında İttifaqda çıxan qəzetlər, jurnallar, müxtəlif janrlı kitablar dövlət hesabına (yaxud kolxoz və sovxoza rın büdcəsindən) hətta səyyar kitabxanalara verilirdi. Millət oxuyurdu, lap ucuz qiymətə kitablar satılırdı. Orta məktəbdə oxuyarkən yaşadığımız ucqar kəndin əzəmətli klubunu xatırlayıram, onun zəngin kitabxanası vardı, qəzetlər, jurnallar hər gün axşamayaxın

rayon mərkəzindən çatdırılırdı. Məktəb kitabxanalarının rəflərində yeni kitablara yer çatmırıldı. Hami: yaşlı, cavan ... oxuyurdular. Bu həqiqəti Mir Cəlal necə dana bilərdi? Yaziçinin öz əsərləri də istisna deyildi... Mən bir-iki il əvvəl bir neçə tədris müəssisəsinin kitabxanalarına müraciət edib, Mir Cəlalın latin qrafikasında əsərlərini istədim, kitabxanaçılar daxili bir əzabla: «almamışq» - cavabını verdilər. Məktəb kitabxanaları günbəgün «qurumaqdadır», kənd klublarından əsər-əlamət belə qalmamışdır... İstərdim, bizim təyinatlı nazirlərimiz, idarə rəhbərlərimiz, eləcə də direktorlarımız, təhsil şöbə müdirlərimiz bu ciddi siyasi-sosial problemi görmək üçün mərhum ədibimizin «Əsgər oğlu» hekayəsini dəfələrlə oxuyub nəticə çıxarsınlar...

...Ehtiyat nənənin istəyi yaxınlaşmışdır. Oğul nəvəsi ali məktəbə qəbul imtahanları vermək üçün Bakıya hazırlaşır. Bu məqamda da ana-nənə istisini, məhəbbətini, nigarənciliyi görürük. Bəlkə də Hafizdən çox onun özü narahatlılıq keçirir: «Necə olacaq görə-

sən?.. Uşaq imtahanlardan nə cür çıxacaq? Yayın günündə arıqlayacaq» - düşünür. Ehtiyat nənə gecə boyu fikirləşdikcə daha dərinə gedir: «Görəsən müəllimlər Hafizin dərsindən razı qalacaqmı, yoxsa kağızlarını qaytarıb deyəcəklər: «Bala, sən get öz şəhərinizdəki instituta! Buralara gücün düşməz...» Və peşimanlayır: «Dilim, ağızım qurusun, onda gədə qüssədən dəli olar. Onda mən neylərəm? Mənim əlim hara çatar?..» Ehtiyat nənə özünə haqlı olaraq təsəlli verir ki, Hafizi Bünyad müəllim hər yerdə tərifləyir, naxış kimi xətti var, əsgər balası, özü təyyarə modeli düzəldir, daşdan keçən attestatı var: «On ildir məktəbin, müəllimin, direktorun əzizidir»...

Yuxarıdakı epizod – Ehtiyat xalanın Hafız sarıdan narahatlığını bir sadə, yüksək tərbiyə verdiyi, savad aşılılığı bir məzuna obyektiv münasibətin təbii təsviridir. «Əsgər oğlu»ndan (1953) sonra Mir Cəlal «Plovdan sonra» (1955) hekayəsini yazmışdı. Bu əsərdə də artıq Moskvada instituta qəbul olunmuş oğlu Ramizi yola salan Ərkinaz xanım surətilə tanış

etmişdi oxucunu. Kitabın III fəslində bu hekayəni geniş təhlil etdiyimdən geniş danişmaq istəmirəm; onu deyərdim ki, Ərkinazın oğlu Bakının bir məktəbində oxumuş, attestat almışdır. Lakin ərkəyönlüyün, ifrat qayğının, sakit arxayıncılığın nəticəsində oxumağı bacarmır. Ərkinaz xanımın Ehtiyat anadan fərqli olaraq Ramizə məhəbbətini yazıçı belə təsvir edir: «Ərkinaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Q qardaş görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında necə tez boy atıb böyümeyini, yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını, oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və söhbətinin əvvəli də, axırı da Ramizdir...» İki fərqli ailə, tərbiyə və məktəb. Kamil və qeyri-kamil şagirdin yetişməsi strukturunun mahiyyəti. Hafız əsgər oğludur, atası cəbhədə həlak olmuşdur, Ramiz vəzifəli bir şəxsin övladıdır. Bəs necə olur, iki bir-birinə zidd uşaq yetişir? Bəlkə hər iki təhsil ocağında təlim və tərbiyənin qoyuluşu, tətbiqi bambaşqadır: birində hər şey qayda-qanun

çərçivəsindədir, digərində eksinə. Xeyr. Yaziçı hər iki hekayədə uşağın sağlam bilik və tərbiyə almasında ailə mühitinin ciddi rolunu işıqlandırır, geniş mənada uşağı əhatə edən mürəkkəb münasibətlərin yaradılmasıdır və əsas rol mühitin üzərinə düşür, daha doğrusu, əxlaqi anlayışların məzmununu açsan, hansı ki, onun strukturuna daxildir: maddiləşmiş insan görüşləri, mühakimələri, niyyətlərinin əyani görümü. Uşaq (məktəbli) uşağı siniflərdən ictimai (sosial) instinktə iyələnməlidir; o, artıq əşyanın yerdə olduğunu, dəftərin döşəmədə tapdalandığını və sair vəziyyəti gördükdə səliqəyə salmalıdır, artıqları yerinə qoymalıdır. Hafız atasızdır, o, nənəsinin himayəsindədir, Ehtiyat xala isə necə deyərlər, xalq pedaqogikası üsullarına laqeyd deyil, müasir şəraitlə az-çox tanışdır. Ərkinaz xala ərinin puluna arxayındır və özünün çətin məsələlərdə istedadının bəhrəsinə. O, uşağın qulağı eşidə-eşidə ifrat dərəcədə tərifləyir, göylərə qaldırır: «Bizimki ayrı cür uşaqdır. Müəllimlər danışa görəsən! Belə, bir özgə uşaqdı. Direktorlar lap məəttəl qalıblar.

Bu yaşda uşaqda belə fərasət. Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri deyir mənim institutuma gələcək, o biri deyir, yox, ona özüm dərs verəcəyəm. Biri deyir gərək akademiyalar yanında dərs ala, Səs-sədası şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün...»

Mir Cəlal obrazının təqdimində yeniyetmələrin (gənclərin) qəlb dünyasını açmağı, anlamağı oxuculara həvalə edir. Obrazların didaktik strukturunda mən onu qeyd edərdim ki, psixologiyada «emosional yuxu» yozumu vardır və bunu tərbiyəçilər vaxtında qiymətləndirməyi, yəni nəzərə almağı diqqətdə saxlamalıdır: bu (emosional yuxu), təhlükə olub, gəncin qəlbini yatırır, sözü başa düşməkdən məhrum edir. Valideyn, müəllim uşaqdakı həssas hissiyyatın müsbət rolunu görməyə borcludular, ona görə ki, hər iki proses, fakt insanın (yaşından asılı olmayaraq) incə sinir mexanizmi kimi, müsbətə doğru inkişaf etməlidir, cillalanmalıdır.

Ehtiyat xala Hafızın qəbul imtahanlarına hazırlaşması üçün dağ kəndindən Bakıya, bacısığılə gəlir. Mənzildə hətta Hafızlə imtahan verən yoldaşlarına da qulluq göstərir. Geniş ürəkli bacılar. Hər xalqda belə insanlar yetişmir.

«Üstü kitablar, kağızlar, xəritələr, qələm və karandaşlarla dolu stolun kənarında üç nəfər cavan mütaliyə elə cumublar ki, bir-birindən tamam xəbərsizdilər. Göy maykalı nazik bir oğlan dirsəklənib oxuyur. Abı satin köynəkli gözünü kağızlara zilləyərək, başını iki əli arasına alıb sanki sıxır, ya səs eşitməmək üçün qulaqlarını tutub... Bunlar, bu kitab hərisləri, təhsil əsgərləri dərsdən, imtahan biletlərindən başqa heç nə düşünmür, heç nəyə baxmırlar. Sanki hop tutublar, bir-birilə də danışmırlar. Onlar rəsmi dərs vaxtlarında olduğu kimi, özlərinə məcburi mütləq vaxtı təyin ediblər. Bir saat hər kəs öz teması ilə məşğul olur. Sonra beş dəqiqə tənəffüs başlanır...» Oxucu üçün maraq doğurmaya bilməz: yazılıçı məzunun, imtahana hazırlaşan gəncin gün rejimini belə pe-

daqoji baxımdan düzgün çatdırır. Bu, məsələnin bir tərəfidir... Bəs Ramiz necə? O, qəbul olunur və Moskvaya göndərilir.

«Əsgər oğlu»nda qəbulla bağlı bir epizodu xatırlayıram:

«- Məni təbrik edə bilərsən. Universitetə, fizika fakültəsinə qəbul olundum.

- Fizika nədir?
- Mühəndislik – injener!
- Doğrudan?
- Bu da mənim vəsiqəm!

Hafız qəbul komissiyasının verdiyi yoxlamanı uca səslə oxudu. İmtahanların hamısını əla verdiyi (yalnız rusca yazışdan «4» almışdı) üçün onu Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul etmişdilər».

Maraqlı müqayisədə Mir Cəlalın bədii faktları bəlkə də öz həyatından, övladlarının uğurla Universitetlərə qəbulundan yaşadığı təəssüratdan almışdır. Böyük oğlu, hazırda dünyada tanınmış alim, akade-

mik Arif Paşayevin onda doğurduğu qürur hissi oy-atmışdır? Yaziçinin ruhi qidası olmasa yaxşı, həyatı əsər hasılə gəlmir. Nəticə etibarilə obrazlar tipikləşir, hadisələr də həmçinin. Birinci hekayə. Yaziçinin tələbə obrazı, onu Bakı dəmiryolu vağzalından ötürürlər: «Üçüncü siqnal veriləndə Ehtiyat xalanın qəlbi tərpəndi. Sanki bu həyəcanlı dəqiqədə onu güclü bir əl götürüb yoxladı, təkrar yerə qoydu. Sanki bunu imtahan üçün etdilər. O, özünü toplayıb belini düzəltdi. Başını dik tutdu, gözlərini silib nəvəsinin üzünə bütün həsrəti və məhəbbətilə baxdı. Hafız təcrübəli bir gənc kimi qollarını açıb, özünü qadının qucağına atdı. Ana öz Hafızını var gücü ilə bağırna basdı, qısa, qoca, tunc kimi bərk əllərini gəncin enli kürəyində mehriban-mehriban gəzdirdi: «Ağrin alım, uğur olsun! Get oğul!» Hafız yoldaşları ilə görüşüb vidalaşdı, qalxıb vaqonun pilləsində dayandı. Qatar tərpəndi, ürəkləri də tərpətdi. Hafız pilləkəndən anasına əl eləyir, vidaslaşırırdı. Qatar onu alıb aparır, uzaqlaşdırırırdı. Uza-

qlaşdıqca onun təbəssümlü nəzərləri anasının həyəcanlı simasından ayrılmırdı»...

İkinci hekayədən: «Axırıcı zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də orta boylu qoca qadın tələsik özlərini səkiyə yetirdilər. İri bir bağlamanı ehtiyatla vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərkinaz xanım da çıxdı. «Uşağın» kuperini, rahatlığını bir də yoxladı və çox çəkmədi ki, axırıcı zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla, sonra da valideyninə əl verdi, öpüşdü. Ərkinaz xanım həyəcan keçirirdi:

- Qadan alım, Ramiz, qalarsan, tez ol!

Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı. Dəsmal eləyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi»...

Mir Cəlalda maarifçi obrazlar, təhsilin subyektləri: müəllim-pedaqoqlar, alimlər və digər aparıcılar (təhsilə rəhbərlik edənlər) bir şəxsiyyət olaraq əxlaqdan, «davranış xətti»ndən uzaqlaşmırlar; davranışın mahiyyətindəki «həqiqiliyin» və «qeyri-həqiqiliyin»

mənətiqinə varırlar. Ona görə ki, yazılıçı dərk edir – belə «uzaqlaşma» şəxsiyyətin həm fiziki, həm də mənəvi faciəsidir – normalar, ideallar və başqa sosial əhəmiyyətli sərvətlər ondan kənarlaşır. Bu isə o deməkdir, faydalı, zəruri, perspektivli işlər «qeyri-həqiqi», özbaşınalıq, şiltaqlıq, yerliçilik «həqiqi» kimi görünür. Şəxsiyyətin özündən (öz aləmindən), özünün psixoloji vəziyyətindən, transsendantlığından uzaqlaşması isə onu fərdiyyətçiliyə gətirir. Və o adamın daxilində soyuqluq, «digər aləm»lə vuruş əhvalı doğurur; o aləm heç də müsbət obyekt (subyekt) olmur, pisliklə, zərbə gözləməklə, xəyanətlə nəticələnir. M.Cəlalın xüsusilə, müəllim, alim obrazları – təbii ki, ziyalılardır – yüksək, nəcib, xeyirxah hissələrin bərqərarlığı onların şəxsi fəallığının təzahürünə çevrilir. Obrazların didaktik-əxlaqi şüurunun strukturu və funksiyaları təkmilləşir; bu da qəlbin ən mürəkkəb duyularını, ümidişlərini, inamlarını toplamaq qabiliyyəti deməkdir, emosional zənginliyinə zəmanətdir.

Mir Cəlal əllinci illərdən başlayaraq yazdığı «Açıq kitab», «Yolumuz hayanadır», müasirlərin fəaliyyətindən bəhs edən «Təzə şəhər», «Yaşidlارım» romanlarında və bir sıra hekayələrində bu prosesin həllini görürük. Şəxsiyyətin əxlaqi strukturunun realizasiyasına nüfuz etməklə psixoloji-pedaqoji təlimin incəliyi əksini tapmışdır. Bunlar yazıçının yaşadığı real sistemlə, ölkə quruculuğu ilə və siyasi sifarişin qaćılmaqlığı ilə də bağlı idi. Danılmaz həqiqətdir ki, ictimai həyatda əxlaqın statusu genişləndirilirdi və bu, mənəvi tərəqqinin adına yazılırdı. Belə ki, ziyahların daşıdıqları davranış (əxlaq) normaları istehsal münasibətlərindən tutmuş siyasi normativ-qanunlara qədər bütün sahələrə nüfuz edirdi, nəzarət olunmayan həyat fəaliyyətinə təsir göstəririd. Lakin gənc nəslin bir şəxsiyyət kimi inkişafı təhsildə əxlaqın idrak məzmununda bir atribut idi və mənəvi tərəqqini proqnozlaşdırırdı. Mir Cəlalın xüsusilə, «Açıq kitab», «Təzə şəhər» və «Yaşidlarım» əsərlərində bu məsələ qabarlıq qoyulmuşdur. Birinci romanda institut rektoru İslam

Verdiyev obrazı «qütbün» bir tərəfində, ətrafında da Kərim Gəldiyev, digəri «qütbündə» Vahid Nemətov və Rübəbə Səttarzadə obrazları dayanır. İslam Verdiyev əxlaqi məsuliyyət yaxşılıq etməkdir, liberallığa yol verməkdir, nəzarəti itirməkdir, bununla sağlam mühit yarada bilmir, mənəvi stimul aradan qaldırılır. Mənim fikrimcə, İslam Verdiyev obrazının geniş əl-qol atmaması, sanki instituta dəxli olmayan şəxs olmasında müəllif ciddi müxalif tələbə Vahid surətini yaratmışdır. Elə Səttar Səttarzadənin özü olsun – bir qədər də ilk görüşlərə gəlsək, Səməd kişini bu «qapalı» dövrəyə salırlar. Gənc Vahidi meydana atmaqla yazılıçı gənclərin mübariz, istedadlı, ədalətli tipini yaratmaq istəmiş və buna nail olmuşdur. Rəhbər, vəzifəli şəxs bir vətəndaş, ziyalı – insan kimi mikro və makro mühiti mənimsəmək üsullarının spesifikliyini, psixoloji mexanizmini, xüsusi funksiyalarını bilməyə borcludur. Və bu «triada»nın hər bir həlqəsi üçün özünün xüusi meyarını hazırlamalıdır. Belə olduqda pedaqoji və tələbə kollektivinin ümumsosial tələbləri-

ni yerinə yetirərdi, gənc kadrların təhsilində və yetişdirilməsində pedaqoqların və mühəndis-mütəxəssislərinin bilik və savadlarını vahid istiqamətə yönəldirdi. Belə halda şəxsiyyətin arzu olunan təhsil və humanist idealını elmi və əxlaqi cəhətdən əsaslaşdırmağa imkan tapardı. İslam Verdiyev institutun açılışının bayram kimi nəzərdə tutulmasında şəxsi şöhrət, mənafə naminə saxtakarlığa əl atır və ona elə gəlir ki, rəqibi yoxdur, öz komandası ilə məsələ həllini tapacaqdır. Yaziçı bu məsələdə digər yaşılı müəllimləri, mütəxəssisləri onunla qarşılaşdırıa bilərdi, lakin gənclik fenomeninə üstünlük verir; bu Vahiddir.

Direktorun açılışla bağlı qəzetdə məqaləsi çap olunmuşdur və orada yazmışdır ki, Azərbaycanda birinci dəfə mühəndislik institutu təşkil edirik... Məlum olur ki, fikir səhvdir. Bunun üstünü Vahid açır, əvvəl redaksiyanı tənbeh edir, sonra direktorun yanına gəlir. Aralarında dialoq olur: «Verdiyev utana-utana gələn və nə isə bir şey demək istəyən Vahidə döndü:

- Nə var, bala?

Vahid qəzeti göstərdi:

- Müəllim, bunu siz yazmışınız, bu məqaləni?

Verdiyevin gözləri iftixar hissilə işıqlandı:

- Bəyəm imzası yoxdur?

- Var, amma...

Verdiyev onu sözlü adama oxşatdı:

- «Amma» nədir? Yoxsa sən də Qurd oğlu Qədir kimi təbrikə gəlmisən?

- ...Bu cümləni oxuyun görək.

Verdiyev qəzeti əlinə aldı: «Bu gün Azərbaycanda birinci dəfə olaraq mühəndislik məktəbi açılır. Bu gün kulturamızın...»

Verdiyev Vahidin üzünə baxdı:

- Bunda səhv axtarırsan?

- Bəlkə birisi iyirmi üçüncü ilin qəzetlərinə baxdı, onda nə deyər?

Direktor dodağını büzdü:

- İyirmi üçüncü ilin nə dəxli var məsələyə?»

Mübahisə davam edir, direktor özünə haqq qazandırmağa çalışır, lakin daş qayaya rast gəlib.

Nəhayət Vahid:

«Məsələ bərpa dövründə deyil, tarixi yenidən başlamaq iştahındadır. Yubiley lazımdırsa, on illik, on iki illik edilsin».

Yenə mübahisə uzanır.

Maraqlı bədii faktdır, çox mətləblərdən soraq verir. Mir Cəlal əvvəla, təhsil müəssisəsinə o vaxt da subyektiv əsaslarla rəhbər vəzifələrə kimlərisə təyin etmək prinsipini göstərir, savadsız yazı bunun ilk şərtidir. İkincisi, mətbuata yalan, təhrif, böhtan ayaq açmamalıdır. Üçüncüüsü, tarixi faktla laqeyd yanaşib, şəxsi şöhrət naminə özünükü ləşdirmək olmaz. Mir Cəlal yaxşı bilirdi ki, «təhrifetmə» məsəlesi Sovet ideologiyasının tərkib hissəsidir. Keçmişin tarixi faktları arxivə atılır, ləyaqətli insanlarımız, xalqı üçün faciələrlə üzləşən qəhrəmanlarımız birbaşa unudulur, bütün tarixi uğurlara Sovet hakimiyyəti, onun Lenini və Stalini imza atırlar. Yeganə ədalətli partiya isə birdir: Kommunist partiyası! Ümumiyyətlə, bəşəriyyətin əldə etdiyi hər hansı bir nailiyyəti hər hansı bir siyasi

sistemin təhrif etməsinə, unutmasına, yalana çıxarma-sına əxlaqı baxımdan da ixtiyarı çatmır. Mövcud qu-ruluş qoy öz tarixini yaratsın, əlbəttə, xalqın, vətənin, rifahın mənafeyinə. Biz də bu baxımdan az çəkməmişik. Yaziçinin toxunduğu məsələ xırda görünə də, tarixi dəyərlərin puça çıxarılmasıdır; hər bir tarixi uğurda bütöv halda bəşəriyyətin tərəqqisi, onun azadlıq mübarizəsi dayanır. F.Engels dahiyənə demişdir ki, ümumtarixi tərəqqidə, nailiyyətdə o amil fərqləndirilməlidir: insanın sosial münasibətləri, özünün daxili, ruhi (mənəvi) aləmi üzərində, nəhayət, öz üzərində hökmranlığının inkişafı dayanır. Tarixin güzgüsündə etiraf edilir ki, Sovet hökuməti hələlik sosial qüvvələrin mənimsənilməsində, insanın ruhi aləminin dərkində, xüsusilə, onun üzərində hökmran olması sahəsində daha az iş görülmüşdür; cəmiyyətin, o cümlədən, insanın təkmilləşməsinin şəxsiyyətdaxili fəaliyyətinin rolü artırılmalıdır.

Əsərlərin xronoloji yazıılma ardıcılığında «Yolumuz hayanadır» romanında M.Cəlal M.Ələkbər

Sabir dövrünə qayıtmış və «üç sual»a cavab axtarmışdır. Qeyd etdiyim kimi: «Azərbaycanı başdan-ayağa bürüyən ədalətsizlik, haqsızlıq sindromunda nə gözləyir? Milli ziyalalarımız nicat yolunu tapa biləcəkmi? Obrazlar bu mühiti dioloji (polifonik) tərzdə qavramaqda haqlıdırılmış?»²⁴ Sabiri oxucu müəllim kimi görür, Şamaxıdan Bakıya, onun Balaxanı kəndində (qəsəbəsində) məktəbə müəllimi işləyir. Söhbət bir peşənin icrası üçün müəllim çatışmazlığından getmir, Sabırsız də uşaqlar müəllimsiz qalmazdılar. Lakin işıqlı, dahi satirik bir şairin qaynar burjua mühitinə düşməsi, hökumətdən narazı ziyalalarla, xüsusiylə, «Molla Nəsrəddin» jurnalının naşiri, böyük dramaturq Mirzə Cəlillə yaradıcılıq ünsiyyəti və onun «yenidən doğuluşu» haqqın, ədalətin şeirdə, poeziyada eşidilməsiydi. Professor, sabırşunas Tərlan Novruzov yazar: «İstismarçıların əxlaq və mənəviyyatının inqilabi humanizm mövqeyindən inikası tənqidi realizmin sosial müdəricəsini zənginləşdirən amillərdən idi.

²⁴ Eminov Allahverdi. Mir Cəlalın poetikası, I c. B. 2011, səh. 159.

«Pulu məzhəbi, Məkkəsi, Mədinəsi, dini, inamı» elan edən firildaqçı alverçilər, «Millət necə tarac olur olsun, nə işim var» deyən yalançı millətpərəstlər... zalimlar, şərafati dövlətdə görən xəsislər, yaltaq və bürokrat çinovliklərdi.²⁵ Belə siyasi və sosial cəhətdən naqis sistem milli ziyalılarımızı maarifçiliyə daha çox səsləyirdi və onlar nicat yolunu bunda görürdülər. Lakin mövcud quruluşun dəyişilməsində təkamülə hacət qalmırıldı, Rusiyada başlanan tətillər, qiyamlar inqilabdan xəbər verirdi. Lenin ideoloqu olduğu nəzəriyyə üçün maarifçiliyin gücü «sifira» bərabərdir. Milli ziyalılarımız siyasi dünyagörüşünə lazıminca yiylənlənməmişdilər və ümidiyini Şimala – Rusiyaya bağlamışdılardı, marksizm-leninizm ideologiyasına ümidiyenimişdilər. Paradoks da olsa Sabiri «inqilabçı şair» adlandırırdılar, halbuki dahi şairi düşündürən millətinin qəflət yuxusundan ayılması, savadlanması, ədalətin hökmranlığı problemiyidi. Bu «üçlüyün» olmaması da təbii ki, millətini, torpağını sevməyən,

²⁵ Novruzov Tərlan. Sabir ədəbi məktəbi, B. 1992, s. 37-38.

yalnız şəxsi mənafeyini güdən boynuyoğunlar, çara səcdə qılanlar, sərvət toplamağa namusunu, qeyrətini verənlər təbəqəsini yetişdirirdi. Azərbaycanı neft milyonerləri idarə edirdi, amma çar rejiminin nəzarətində. Ruslaşma siyaseti isə daha dərinə işləyirdi. Bir qrup ziyalılar, başda Əli bəy Hüseynzadə olmaqla siyaseti başa düşür, qorxunun gəlişini hiss edirdilər. Ə.Hüseynzadə, M.Rəsulzadə, Ə.Ağaoğlu, F.X.Xoyski, N.Nərimanov, Ə.Ağayev kimi ziyalıların isə nə siyasi, nə də maddi kapitalları var idi. Başçılar mənşəcə qeyri-millətdən idilər, Rusiyadan bəhrələnirdilər. Belələri xaraktercə müstəbid, hakimiyyətpərəst və əzazıldı. Təxminən belə bir mühiti, onun liderlərini çox yaxşı anlayan filosoflar, psixoloqlar öz fikirlərini gizlətmirdilər. Fransız psixoloqu Q.Lebon yazmışdı: «Başçıların hakimiyyəti çox müstəbid xarakterə malikdir, lakin məhz bu müstəbidlik ona tabe olmağa vadər edir. Əmin olmaq çətin deyil ki, onlar hətta ən coşğun fəhlə sinfini belə özünə tabe olmağa məcbur edirlər. Halbuki öz hakimiyyətini təmin etmək üçün

onların əlində heç bir vasitə yoxdur. Onlar iş saatlarının sayını, əmək haqqının miqdarını təyin edir, tətil keçirilməsinə, onun müəyyən saatda başlamasına və qurtarmasına qərar verirlər».²⁶

Mir Cəlal Sabir mühitinin siyasi və sosial abhavasını, əxlaq normalarını düzgün qiymətləndirir, bu zəmindən obrazlarının siyasi və əxlaqi davranışlarına obyektiv yanaşır. Kənddə başlanan inqilabi oyanışın ilk cizgilərini, Abbas Səhhət və Ələkbər Sabir kimi açıqgözlü, maarifçi və şair obrazlarını yaratır. Əsas iştirakçı olan tarixi simaların öz fərdi taleyinin tamlığıni və orijinallığını şəxsiyyətlərin əxlaqi qarşılıqlı zənginləşməsi, yoldaşlıq, birləşmənin inkişafı gedişini təsvir edir.

Əsərdə digər bir məsələyə də toxunuram: Romanın ilk səhifələrində Tahirzadənin, əgər belə demək mümkünsə, siyasi portretini görürük. O, daima düşünür – götür-qoy edir, dini xurafatın Şamaxı bölgəsində baş alıb getdiyinə heyiflənir. Onun qarşısın-

²⁶ Bax: Qustav le Bon, B. s. 246.

da Hacı Axund, Hacı Rəsul, Hacı Məcid dayanıblar. Sabiri biz siyasetçi kimi tanımırıq və «siyasi görüşləri» xatırlanmamışdır. Lakin şairlər (və digər yazarlar) anadangəlmə qeyri-peşəkar siyasetçilərdir: dövrünü, onun cəmiyyətinin, adamlarının etiraz səsini eşidir və dərk edirsə... Üstəgəl, öldürүү, islahedici satirik şeirlər yazırsa... Mirzə Abbasqulu ilə dərdləşəndə... hətta rasional düşünür, tarixin dönüş məqamı ilə üz-üzə duran iki dünyani aşkar görür. O, möminlər mühitin-də özünə yer tapmır, ürəyi sanki qəfəsdə çırpınır, şəhərə meyl edir. Ümid bəslədiyi görkəmli maarifçi Sultan Məcid Qənizadəyə bir məktub da ünvanlayır.

Tahirzadə obrazı demək bir tərəfdən real səs-lənmir – tarixi şəxsiyyətdir, digər tərəfdən bədii obrazdır və yazıçı üçün öz məqsədinin daşıyıcısıdır, çox mətləbləri onun simasında oxuculara çatdırmaq səlahiyyətinə malikdir. Tahirzadə XX əsrin ilk onilliyinə allahpayı kimi göndərilmişdir və «Molla Nəsrəddin» dərgisinə rast gəlmişdir. Deməli, tarixi zərurətdir bun-

lar; azadlıq hərəkatında Sözün qüdrəti zirehli bir ordudan daha vacibdir.

Mir Cəlal Tahirzadənin Bakı mühitində, xüsusiylə, pedaqoji fəaliyyətindən yan keçə bilməzdi. Şairi məhz buraya gətirən həm də balalara dərs demək, onları ayıltmaq, ziyalılarla ünsiyyət bağlamaqdır.

Müəllif Tahirzadəni tənha qoymur Şamaxıda, Mirzə Abbasqulu ilə xeyli söhbətini, xüsusilə, şeir, ədəbiyyat haqqında mülahizələrini oxuculara bir təsəlli kimi çatdırır: Şamaxı mühitində elə hər şey xurafata təslim deyildir, Nizami də, Mirzə Cəlil də, Qorki də oxunur. Maraqlıdır, Mir Cəlal XX əsrin əvvəllərində gedən ictimai-sosial proseslərin belə məqamlarında Əntiqə obrazını əsərə daxil edir. Oxumaq həvəсли, yanğılı, məlahətli səsli, amma yetim, maddi imkansız bu qızçıqazla müəllif nə demək istəmişdir? Bu obraya ehtiyac varmı? Hətta anası Məsmə arvad qızının həvəsini görüb qəti etirazını bildirir: «Sən gör nə boş xəyalətə düşürsən. Oxumaq nədi, yetim qızsan, Allahyar bəyin, Hacı Məcid Əfəndinin balası deyilsən

ki! Bizə nə yaraşır məktəb, oxumaq filan! Oxumaq axundun, bəyin, tacirin qismətidi... Oxumaq sənin harana yaraşır. Qapazlı başına, ac qarnına, çıldaq əyin-başınamı? Bu sıfətdə səni uşqol uşaqlarının yanına qoymazlar!» Lakin ümid yeri Tahirzadədir, o da Məsmə arvada deyir ki, qızın oxumağa çox can atır. Və Əntiqəyə oxumağa layiqli bəzi keyfiyyətlərini deyir. Məsmə arvadı inandırır.

Mir Cəlal Əntiqənin timsalında qızlarımızın oxumağa ciddi meylini göstərisə, zamana hələ düzəlməmişdir, qarşıda Hacı Rəsul dayanmışdır.

Əntiqənin səsi özünə bəla gətirir, Hacı Rəsulun caynağına keçir. Bir yeniyetmə qız restoranda oxumağa başlayır. Bu xətdə iki münasibət var: Tahirzadə və Hacı Rəsul. Məsələnin «pərdəarxası» mahiyyəti ondadır ki, Tahirzadə Əntiqənin məhz Şamaxıda oxumasını istəyir: «Uşaqları oxutmaq üçün uzaq şəhərlərə aparmaqdansa, Şamaxı kimi yerlərdə məktəbi çoxaltmaq lazımdır. Hacı, Bakı azdır. Şamaxı, Ağdaş, Ağsu kimi yerlərdə məktəb açmaq lazımdır. Kəndlə

uşağına məktəb lazımdır» - deyir. Tahirzadə hətta məscidin həyətində maarifçilik ideyasını bildirir: «Balalarımızın tərbiyəsi vətənimizin gələcəyi üçün həqiqət, ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir». Hacı Rəsulun isə əsas məqsədi Əntiqəni özünə arvad etməkdir, çərkəz qızı Məryəmdən övladı olmur, şübhəsi bu qadındandır. Bəbir bəyin arvadı Qıssa xanım ərinin evlənəcəyini eşidəndə və anlayanda hayhəşir qopardırsa, Məryəm dünyaya uşaq gətirməməyin «günahını» özündə görüdüyündən istər-istəməz razılaşır. Əntiqə hansı yolu seçməlidir? Bu, bir yana, əsas mətləbə gəldikdə Tahirzadə onun istedadını açmaqdə imkansız olan mühitin dəyişməsi məsələsi ortaya çıxmışdır. «Həyatın mənası» problemi mövcuddur ki, bunun həlli üçün müəyyən yanaşma mövcuddur. Mir Cəlal dünyagörüşü, əlavə olaraq o dövrün (qısa da olsa) ictimai-əxlaqi fəndlərin potensialını aşkara çıxarmaq, xalqın faydasına vermək ideyasını romanda bu iki obrazın timsalında təsvir etmişdir (təəssüf ki, bu əsərdən yazarlar xarakterlərin didaktik (təhsil anla-

mında) strukturundan yan keçmişlər, görünür, bu məsələ tədqiqatçıların məqsədi olmamışdır); dəyişmə (dəyişdirilmə yox, bu o şəxsin sırf özündən asılı olmur) hesablama nöqtələri barədə bu problemə yeni tələblər (sosial-siyasi-əxlaqi «üçlükdən») şəklində baxmağa imkan verir. İnsan öz-özünü dəyişdiyi üçün öz həyat fəaliyyəti mənasını dünyaya, konkret yaşadığı cəmiyyətə özü «daxil edir». Belə ki, o, hər hansı fövqəlbəşəriliyin xatırınə deyil, özünün naminə özünü dəyişir. Çün, özünü dəyişmədən mövcud ola bilməz, fəaliyyəti onun öz mahiyyətinin – kredosunun təşəkkülü gedisində subyektiv yönümlü olur. Bu, hər hansı ali, son, yaxud finala çatmaq həvəsi kimi qəbul edilmiş həvəs deyil. Şəxsiyyətin can atlığı «son məqsədlər» sosial varlığın əvvəlki fəaliyyətinin, yəni ictimai insanın öz vəziyyətinin inkişaf meyillərinin inikasıdır. Bu məqsədlərə nail olduqdan sonra ictimai insanın daha da inkişafını tələb edən daha yüksək, yeni «son məqsədlər» irəli sürürlür. Bu məqsədlərin dəyişdirilməsi (bu, artıq ikinci mərhələdir, sosiallaşmasıdır)

insanın varlığına (xarakterinə) mütərəqqi istiqamət verir. Tahirzadənin Bakı mühitinə qayıtması zəruri-dir: Görkəmli ictimai xadimlərlə tanışlıq, Mirzə Cəlinin «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlıq, Bakı-dakı inqilabi oyanışın əlamətləri və digər önəmli hadisələr Mirzə Ələkbər Sabirin dünyagörüşünü dəyişdir-di, şairi məişətçilikdən çıxartdı. Digər tərəfdən o, im-tahan verib dərs demək hüququ da qazandı, hətta nisbətən yaşlılara dərs dedi. Tahirzadə cəsarət göstərib, mövhumatın liderləri qarşısında ürək sözlərini dedi. Hansı ki, o, Şamaxıda bu cəsarəti nümayiş et-dirmək imkanı əldə edə bilməyəcəkdi. Tahirzadə Səttarxan hərəkatının siyasi mahiyyətini haradan dərk edəcəkdi? Müsəlmanlara bir-iki kəlməni necə çatdıracaqdı? Yaziçi bu məqamı ötürməmişdir: «Tahirzadə sürətli addımlarla qabağa gedəndə hamı susdu, o, üzünü əyləşənlərə tutub əvvəlcə mülayim, sakit və so-nra get-gedə uca səslə dedi:

- Camaat, cənablar! Cənab qazı, sağ olsun, çox şirin danışdı, biz də necə ki, lazımdır eştdik. Səttar-

xan barəsində buyurdular, seyidi-şühələ müsibətindən də dedilər. Bunlar hamısı vacibdir... Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi olsa din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız, ərzağımız varsa, gəlin oraya – ürəklər parçalayan Azərbaycan matəmkarlığına verək! Zaman bizdən bunu istəyir. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik, ən birinci islam yolunda cihad oraya kömək eləməkdir!»

Haşıyə çıxım ki: Bu sətirləri oxuyanda Qarabağımız, düşmən əlində hələlik susan Vətənimizin bir xeyli parçası yadına düşdü (hələ güneydəki soydaşlarımızın taleyi bir yana). Məndən bəzi «vətənpərvərlər» inciməmiş olmaz ki, bir an da olsun nə Qarabağı düşünür, nə oğlanları Qarabağ mührəbəsində iştirak etmiş, nə də «dinc» zamanında qarda-qışda əsgər palṭarı geyinmişdir. Məqsədləri var-dövlətlərini daha da artırmaq, «çirkli pulları» banklarda yerləşdirib, əcnəbilərin rahat xərcləməsinə şərait yaratmaqdır. Ölməz

Mir Cəlal Sabirdən iki misrani elə-belə nümunə gətirmir, onun özü dərin vətənpərvər vətəndaş idi.

Nuri-çəşmanımmışan, ay pul

və ya canımmışan?

Məshəfim, Məkkəm, Mədinəm,

Qibləm, ərkənımmışan...

Mir Cəlalın bir ədib kimi bu gün yeri görünür.

Mirzə Ələkbar Tahirzadənin «son məqsədi» onun fəaliyyətinin, ideallarının xalqın xeyrinə, gənc nəslin savadlanmasına, ictimai prosesləri dərk etməsinə və qiymətləndirməsinə köklənmişdir, miqyaslıdır.

Mir Cəlal «dəyişmə» probleminin aydın tərəfini görür: Tahirzadənin Bakıdakı müəllimlik fəaliyyəti və poetik yaradıcılığı onun sosial-əxlaqi xarakterinin formalaşmasının ümumi istiqamətinə kömək edir və bu missiya tarixən öz yerini tutur. Maariflə, savadlanma ilə, məktəblərin açılması ilə, güclü maarifçilik hərəkatı, eləcə də xeyriyyəçiliklə bağlı əsərdə bunlara geniş yer verilməsi didaktik strukturun (unutmayaq ki, cəmiyyətin ya dəyişdirilməsində, ya da təzələnmə-

sində maarifçilik başlıca amil (şərt) olmuşdur) inkişafının tamlığı, bütövlüyü deməkdir. Bu cür tamlıq məqsəddir, insanın yaradıcılıq imkanlarının təzahürüdür, əvvəlcədən müəyyənləşdirilmiş hansısa fərdi, özəl məqsəddən asılı olmadan qüvvələrin inkişafıdır. K.Marksın təbirincə desək: insanın vəzifəsi, məqsədi budur ki, o, qəti şəkildə müəyyən olunmuş bir varlıq kimi qalmağa çalışır, təşəkkülün mütləq hərəkətin-dədir».

Əntiqə obrazı, əlbəttə, «tarixi» şəxs edyil, yazıçı təxəyyülünün məhsuludur və «Mir Cəlalın poetikası»nın I cildində (2011) israrladığım kimi, «Dağlar dilə gəldi» povestindəki Əntiqə deyil və xarakterləri, yaşı bir-birini tamamlamır. Romandakı Əntiqənin səsi onun az qala faciəsilə nəticələnəcəkdi. Hacı Rəsulun Məsmə arvadı aldadıb, onun qızını Bakıya gətirməsi və restoran müğənnilərinə çevirməsi o dövrün müsəlmançılığına da, tərbiyə sisteminə də yaraşdır. Yaziçı bu hərəkəti – azəri-türk qızının restoranda oxumasını qəbul edə bilməzdi. Ona görə də real vəziyyətdə onu

qardaşı Bəndalının əlilə qaçırır, Bəndalı Hacı Rəsulu təhqir edir, cəzaya düşər olur. İş məhkəməyə gəlib çıxır. Tahirzadə bu dəfə Bəndalını müdafiə edir (onun ictimai fəaliyyətindən biridir), istehza ilə deyir: «Cənab hakim, bu işi nahaq şışirdib gətiriblər, sizin də başınızı ağrıdıblar. Burada bir uşağın öz qardaşına məhəbbətindən, öz evinə qayıtmaq meylindən başqa heç nə yoxdur. Təəccübü, qeyri-qanuni nə var ki? Hacı zor ilə xanəndə saxlamayacaq ki? İmperatorluğun qanunu deyil, hər kəs ixtiyar sahibidir. Əntiqə də elə. Zor ilə nökər, ya xanəndə saxlamağa qanun yol vermir. Bunu iddiaçıya başa salmaq olar».

Qeyd edim ki, Tahirzadə obrazından yananlar adətən, Sabiri şair kimi görmək istəmişlər, onun ictimai savadına, fəaliyyətinə, qanunlardan xəbərdarlığına şübhə ilə yanaşmışlar. Mir Cəlal, əksinə düşünmüş və fikrində yanılmamışdır: Dünyəvi şeirlər yazan şair çox şeyi bilməmiş olmur. Sovet dönləmində bəzi züy tutan ədəbiyatşunaslar demirdimi Aşıq Ələsgər savadsız idi!.. Məhkəmədə varlı, sərvət sahiblərinin ək-

sərinə xas olan bir əxlaqi enmənin şahidi olurq: şəxsi mənafə üçün hətta dövlətin intereslərini müdafiə etməsi pərdəsi altında zəhmətsiz, istismar, vəzifə yolu ilə karyerasını yalanlar üzərində qurmaq! Budur, Hacı Rəsul – müasirlərinin sələfi! Məhkəmədə Hacı Rəsulun təkidi: «Hacı Rəsul küçədən pul tapıb ki, gətirə Şamaxının yetim-yesirinə dağıda? Biz demişdik həm oxusun, həm də beş şahı xeyir verər. Nə bilmək olar ki, yumurtamamış falını da içəcək. Nə bilək!»

Hacı Rəsulun əxlaqı ilə hakimin davranışısı üstüştə düşür və onların davranış strukturundan irəli gəlir. Nəzərə almaq lazımdır ki, əxlaq daxilən hüquqi tənzimləmə ilə qarşılıqlı surətdə kəsişir. Cinayəti təkcə qanun deyil, eyni zamanda ictimai qınaq, hiddət də pisləyir. Hüquqi qanunlar ayrı-ayrı şəxslərə, qurumlar, kollektivlərə müraciət edirsə, əxlaqda müraciət olunan lazımı dərəcədə qeyri-müəyyəndir – bu gün də. Əgər hüquqi normalar xüsusi təsisatlarla: hakimiyyət orqanları, prokurorluq, məhkəmə və sairlə həyata keçirilirsə, əxlaq ilk növbədə ictimai rəyə istinad edir.

Bəndalının məhkəməsində də məhkəmənin hökmü əxlaqi hissin, ovqatın, haqqın deyil, qanunun tələbinə cavab verir: Bəndaliya üç il iş kəsir! Bu məqamda da Mir Cəlal Sabirdən bir beyti xatırladır:

Haqqə nəhaq söyləyib qohum-əqraba

ağlatmışam.

Mən haram ilə hələlə bir-birinə

qatmışam.

Göründüyü kimi, Tahirzadə obrazına gəldikdə, bütün insanlar kimi ona da fəaliyətin ümumi koordinatları məlumdur və bundan istifadə edib siyasi və sosial həyatın gedisiini sezməli, görməli və başa düşməlidir; bunu isə hər bir şəxsə aid etmək düzgün olmazdı. Lazım gəlir ki, o, fəaliyyətində, xüsusilə, maariçiliyində və yaradıcılığında mürəkkəb vəziyyəti qismən, yarımcıq və təhrif şəklində həyata keçirsin. Bir qayda olaraq, niyyətlərlə nəticələrin müəyyən vəhdəti mövcuddur; əslində fərdin, qrupun, nəsillərin təcrübəsini yeganə variant kimi götürmək də ağlaban olmur, dövrün çağırışlarına intellektinlə, dünyag-

örüşünlə və əxlaqınla cavab verilir. Deməli, Tahirzadə bu sosial və mənəvi dəyərlərə hazır ola bilməzdi, geniş siyasi-ictimai mühitə çıxməq üçün o, Bakını seçir, Mirzə Ələkbər Tahirzadə kənddən, ulusdan tamamilə ayrılmır və qopa da bilməzdi: xalqı ağır vəziyyətdən: sağlamlığın bərpasından, uşaqların savadlanmağın- dan, acizlikdən və sairdən qurtarmağı düşünür, milləti, ziyahları, varlıları öz çağırışı ilə silkələyir: «Eli və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salib isticə, mənfəətli qulluq tapmaqdır (deməli, Sabir özünü kənddən ayırmadığını bir daha vurgulayır və inandırır). Kəndlərimizdə əcəlsiz, dərmansız, müalicə- siz ölənlərin hədd-hesabı yoxdur. Nə əczaxana, nə mərazxana, nə elmlı həkim və cərrah gözə dəyir. Çox böyük kəndlərimiz var ki, içində məktəb yoxdur... Cavan müəllimlərin əksəri ki, darülmüəllimində kəsb- maarif ediblər, bir sənədin artıq kənddə qalıb müəllimlik etməzlər və qaranlıqda qalan qardaşlarını ziya- landırıb, gözlərini açmağı özlərinə vətən borcu say- mazlar...»

Mirzə Ələkbər Sabir böyük maarifçi, ədəbiyyatşunas, pedaqoq Firudin bəyin qəzetdə çap olunmuş bir məqaləsindəki bəzi parçaları da diqqət mərkəzinə çəkir. Bu şəxs də xalqın savadlılığını ön plana çəkir. Əhməd Kamal bu fikrin müəllifilə maraqlanır və Tahirzadədən soruşur da: «- Bu kəlamlar kimin ola?

- Kim ola!

- Möhtərəm müəllim Firudin bəyin məqaləsidir».

Tahirhadə nəhayət, Əntiqəni öz çalışdığı məktəbə düzəltməyə çalışmış, hətta Üzeyir bəyə xahişə getmiş, Şəfiqə xanımdan şəfqət görmüş, qız məktəbinə, pansiona qoymuşdu.

Oxucu Əntiqəni rəsmi məclisdə oxuyan görür, Tahirzadə də dinləyir...

Oxucu Tahirzadəni maarifçi, məktəbdar obraszında görür; bu onun ən böyük arzusu idi: «Bu gün Tahirzadənin həyatında bəxtiyar bir gün idi. İllərdən bəri arzusunda olduğu bir mətləbə – müəllimlik vəzifəsinə nail olmuşdu».

Mir Cəlalın sevinclə oxucularına verdiyi «xəbər»dir, ona görə ki: «İndi məhəl-məktəbində uşaqlara çərəkə oxutmaq yox, dövlət xadimlərində olan əsil müəllim kimi çalışacaqdı. İndi o, ayrı-ayrı adamların xahişilə yox, hörmətli bir təşkilatın, nəşri-maarif cəmiyyətinin xidmətində sayılırdı».

Mir Cəlal Sabir obrazında təhsilin ayrı-ayrı şəxslərin mənafeyinə yox, cəmiyyətin, millətin azadlığında yeni üfüqlər açmaq qüdrətinə malikliyini, sosial dönüşlər yarada bilməsini, insnların həyat tərzini dəyişmək zorunda olduğunu təfərrüati ilə təsvir etmişdir. Təhsilin didaktik strukturu – şəxsiyyətin formallaşmasında misilsiz xidməti – bədii ədəbiyyatda qoyuluşu obrazların həyatına dramatizm gətirir, çünkü bu sürətlər yalnız pozitiv qərarların icrası ilə yox, eyni zamanda mümkünzsızluğun faciəsilə də nəticələnərdi. Bu bədii yanaşma Mir Cəlal nəsrinə xas deyildir.

Mir Cəlalın obrazları varlığı praktik və nəzəri dərk edir, yaxud elmi üsula bənzəməyən başqa bir üsullarla, bu isə K.Marksın təbirincə desək: «Bu

dünyanın bədii, dini, əməli-əxlaqi mənimsənilməsin-dən fərqlənir» iddiasıdır. Bu bədii qəhrəmanlar (personajlar) həqiqətin və yanılmaının həllədici çərçivəsin-də hərəkət edən düşüncəni verir; çalışılır ki, səhv addım atılmasın. Bəllidir ki, varlığın, mövcudatın bədii mənimsənilməsi onun obrazlı idrakı və dəyişdirilməsidir. Bu o zaman baş verir ki, hər bir obraz ya gözəl olanı, ya da eybəcəri qəbul edir; bu əməl (iş), addım yaxşıdır, bu niyyət (arzu) pisdir. «Açıq kitab»da iki cür peşə sahibinin obrazı yaradılmışdır: İncəsənət adamı Səyyar Səttarzadə və professor Vəzirzadə. Səttarzadə romana tez daxil olur, öz xoşuna yox, qızı Rübəbə haqsızlıqla üzləşəndə. Vəzirzadə təxminən konflikt ortaya çıxanda, layihə zamanı Səttarzadənin xarakterini oxucu daha geniş duyur. O, qarşısına o məqsədi qoymur ki, qarşılaşanda özünün imperativliyindən istifadə etməlidir. Lakin təbiətində bu hiss var – münasibətdə başqa yolu qalmır, məsələ ondadır – İslam Verdiyev kənarda qalır, siyasi qurumla işi qaydaya salmaq daha münasibdir. Bir də direktor so-

nuncu mərhələ olur – yekunlaşır problem. İncəsənət xadimləri kövrək xaraktelidir; bu, sənətdən, bəddiyyatdan gəlir. Səttar Səttarzadə bu ovqatı görmək çətindir, bircə nişan-toy məclisindən savayı. İş elə gətirir – Kərim Gəldiyevlə «görüşməli» olur – onun dəvətilə, hələlik telefonla. Mahir şantajçı, küt və savadsız Kərim Gəldiyev, qızı Rübəbədən o ki var «silahlandırır» atanı, əsəblərin ucunda tərəfmüqabilini kökləyir. Danışıqdan sonra Səttarzadə o biri otağa keçir: «Kişi simasında bir iztirab olduğu halda, pianonu silməkdə olan Rübəbəyə baxırdı. Sanki Rübəbəyə nə isə xəbər verdilər. O da atasına tərəf döndü. Atasının nəzərlərində qeyri-adilik duyub, yaxın gəldi. Səttarzadə bunu istəyirdi.

- Qızım, - dedi, - bu nə hoqqadır mənim başıma gətirirsən?

Rübəbə yeridiyi yerdə donub qaldı. Kişinin də rəngi qaçıdı. O, ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk incilik də xatırlayırdı, ancaq yeganə övladı olan əziz Rübəbənin adı ilə bağlı heç bir inciklik ya-

dına, gümanına gəlmirdi. Anasız qalandan sonra atası Rübəbəyə güldən ağır söz deməzdi. Bir fəlakət üz vermiş, əlindən xəta çıxmış kimi Rübəbənin halı dəyişdi. İşdən çəkildi, atasının qəzəbli üzünə baxdı, deməyə söz tapmadı. Səttarzadə təkrar elədi:

- Qızım, bu nə hoqqadır başıma açırsan?

Dialoq əsəbi davam edir. Qızı təəccüblənir. Vahidin adını çəkir, ona «lotu» deyir. Bu söz Rübəbəyə təsir edir, doluxsunur, hirsindən ağlayır:

«- Ata, - dedi, - sənə nə olub? Vahidəmi deyirsən o sözü? Xainlərə inanma, ata! Ata can!

Rübəbə əlləri ilə üzünü örtdü, hönkürtü ilə üzü üstə çarpayıya yıxıldı».

Epizodda atanın və övladın davranışları üz-üzə gəlir, ata imperativ psixologiyalı yaşılı kişi, övlad kövrək, bakır təbiətli gənc qız, hər ikisi xeyir timsallı. Qiyyabi, kənardan hər iki adamı şirkəba sürükləyən şərin daşıyıcısı. Deməli, sakit, ziyansız insanların davranışını «şər» qüvvə nəzarətə alır, «xeyir» hələ özünü sübuta yetirməmişdir. Mütləq meydana «həqiqət» -

üçüncü fenom gəlməlidir. Elm, incəsənət və əxlaq – dünyani mənimsəmənin bu «üç» üsulu kimi, öz spesifikasiyyi ucbatından bir-birini əvəzləyə bilmir; beləliklə, həqiqət problemi elmi idrakda, bədii obraz problemi incəsənətdə, davranış normaları problemi isə əxlaqda özünü göstərir...

Səttar Səttarzadənin sərt xüsusiyyəti olsa da, heç vaxt «şərə» təslim olmur, çün, inadkardır, həqiqətin üzə çıxarılmasına qədər əqidə, fikir mübadiləsini aparmağı bacarır. O, instituta gəlir, telefonda danışlığı «rəhbər işçini» görmək istəyir. Nəhayət, «partkomu» xəbər alır və məsələdən agah olan Gəldiyev öz otağına dəvət edir. Səttarzadə informasiydan «partkomun» xəbərsiz olduğunu zənn edib gəlişinin səbəbini bildirir:

«- Yoldaş partkom, zəhmət də olsa, yanınızda xüsusi bir məsələ üçün gəlmişəm. Mənim qızım instituda oxuyur ikinci sinifdə.

- Səttarzadə Rübəbəmi?

- Bəli, Rübəbə!

Bu cavabı eşidəndə ceyran ovlamış ovçu kimi,
Gəldiyevin gözləri parıldadı. Özünü güclə tə-
bəssümdən yiğib ciddiliyini saxladı. «Görüm, - dedi, -
aşnam nə deyəcək».

Səttarzadə səmimi danışmağa köklənib, elə də
sözə başlayır və dilindən belə bir cümlə çıxarır: «Ar-
vadların sözü olmasın, nəzir-niyaz ilə böyüdüb bu ye-
rə gətirmişəm» - «Xeyir» sindromu, Gəldiyev isə ürəy-
indən keçirir: «Ay zalim oğlu, niyə stenoqrafistdən,
katibdən saxlamırsan, kişinin ağızından qızıl kimi söz
düşdü. Nəzir-niyaz! Bax, elə bu sözə də şahidim olsa,
Səttarzadənin abrını ətəyinə bükərəm. Amma de gəl,
sabah danacaq da...» - «Şər» sindromu. Deməli, Gəl-
diyev ən eybəcər əqidəsilə yaşlı sənətkarın, atanın əh-
val dinamikasını pozmaqla onun həyat tərzinə, xoş-
bəxtliyinə qılınc vurmuş olur; bu adam stress də keçi-
rərdi. Bu baxımdan əhval-ruhiyyə insanın azad, razi,
səadətli yaşamasına təsir edən mühüm faktordur. Bu
məsələdə əlbəttə, baiskar sosial mühitdir, pedaqoji
kollektivə rəhbərlikdədir – yaranan anarxiyadadır. –

Sonu cəmiyyətdir. Ruhi gümrahlığı da, əksinə halı da o cəmiyyət yaradır. Hansı ki, belə vəziyyət Səttarzadənin hisslərinə həllədici təsir göstərmişdir. Əlbəttə, bu təsirin qüvvəsi hər bir şəxsiyyətdə – o şəxsiyyətin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif cür təsir edir. Mir Cəlal sənətkarlıqla sosialist cəmiyyətində Gəldiyevlərin irəli çəkilməsi, ona böyük imtiyazların bəxş edilməsi prosesini obrazlarının didaktik strukturunda təsvir etmişdir. Oxucuya elə gələ bilərdi, bu Kərim Gəldiyev yalan-böhtanla hey irəli gedəcək, hələ ki, ona inanırlar, o biri yandan da cavandır. Hər şeyi gözləmək mümkün işdir. Lakin onun sonuncu saxtakarlığı professor Vəzirbəyli və Poladovun ayıqlığı nəticəsində aşkara çıxır. Gəldiyev məişət planında uğursuzluğa uğrayanda inşaat sahəsinə əl atır, müsa-biqədə qalib gəlmək üçün ən optimal yolu Vahidin layihəsini oğurlamağı qərara alır. Anonim imzaları «dişinə» vurur: «Ürək», «Salam», «Açıq kitab». Bunnaların heç birindən xəbəri yoxdur. Saxtakarlığı məharətlə qurur. Lakin elm öz sözünü deyir, yəni professor

Vahiddən – tələbəsindən, onun qabiliyyətindən xəbərdardır. Müzakirə zamanı cəsarətli Poladov obrazı ilə qarşılaşırıq. (Əvvəllər bir məmür postunda oturanda Verdiyev onunla «dil» tapmaq həvəsinə düşmüdü). İlk təşəbbüs ondan gəlir, Gəldiyev incə prosedura ilə iki zərfi sədrin qabağına qoyur: «Yoxdur, - dedi, - qazanmayanları (əsərlər nəzərdə tutulur – A.E.) niyə açıb avtoru utandırırıq». Bununla məsələ qapanardı. Poladov isə göy zərfi cəsarətlə cirir, iki qatlanmış kağızı əlinə alır, oxuyur: «Ürək» adlı proyekti mən Gəldiyev Kərim Abbas oğlu çəkmişəm. Bu, mənim əsərimdir».

Verdiyev vəzifəsindən istifadə edib Gəldiyevi qucaqlayır və: «Bərəkallah əlinin qabiliyyətinə! İndi daha ölsəm də arzum qalmadı» messajı ilə iclası yekunlaşdırmağı düşünür. Gəldiyev təbrikləri qəbul edir. Poladov ikinci zərfi açır: «Salamov layihəsi. Müəllifi Kirovabad Pambıq zavodunun mühəndisi. Bu vaxt professor Vəzirbəyli işə qarışır; o, nə Verdiy-

evlir, nə də Poladovdur, alimdir, peşəkar mütəxəssisdir: «Sədr nə demək istəyirdisə, Vəzirbəyli soruşdu:

- «Ürək» layihəsinə mən də baxmışam. Bu, necə şeydir? Təəccüblüdür!

Gəldiyev tez dedi:

- Professor, bu ayırsıdır, sən deyən «Ürək» deyil. Bizdə iki «Ürək» var: biri elə, biri belə». – Diqqəti yayındırmağa çalışır. Lakin Vəzirbəyli təmkinini pozmadan üzünü məclisə tutub deyir: «- Yoldaşlar, cavan bir mühəndis var, tanımamış olmazsınız. Vahid! Onun layihəsinə kim baxıb?

Gəldiyev dilləndi:

- Onu nə bilmək olar? Proyektlərə ad yazılmayıb ha!

- Yox, o elə iş olmasın gərək! Çox qabiliyyətli mühəndisdir. Gərək ki, iştirak eləyir, işləyirdi. İştirak eləyir, yaxşı da fikirləri, planları var, neçə dəfə mənim yanımıza məsləhətə gəlib.

Verdiyev dedi:

- Professor, Gəldiyevin projektində də təzə fikir az deyil.

- Axı mən bu fikirləri Vahiddən eşitmışəm.

- Ola bilər. Tanışdılar, Gəldiyev bizə danışan kimi ona da danışa bilər».

İki şəxs, iki xarakter, iki dünyagörüşü. Gənc Gəldiyev hələ «can vermək» niyyətində deyil, hətta müəllimi, professor Vəzirbəylini də fikrindən daşındırmağa əmindi!

Poladov obyektiv məmurdur, təklənən professoru vəziyyətdən çıxarıır; resenziya alınıb-alınmadığını soruşanda Gəldiyevin canına üzütmə düşür. Verdiyev bu dəfə də professorun qarşısına «daş» düşürlər, keçmir. Həqiqət ortadadır. İki qütbədən: saxtakarlardan və obyekтивlərdən birincilərin qalib gəlməsinə şübhə yeri qalmır. Professor qətiyyətlə: «Mən görü-rəm ki, Vahidin proyekti ayrılıqda yoxdur. Bəlkə kişinin əməyi itib. Niyə axtarmayaq? İki dəqiqə mənə möhlət verin.

Vəzirbəyli telefonə yaxın gələndə Gəldiyevin tip-tiplə ürəyini dəlmək istədi:

- Görünür, Vəzirbəylinin gizli imzalardan xəbəri var!»

Gəldiyevin yenə məharəti, böhtana təhrik etmək ümidi. Vəzirbəyli müdrik, təcrübəli alimdir, tövrünü pozmadan deyir ki, imzadan yox, yaxşı əsərlərdən xəbərim var! Çəkənlərin çoxunu tanıyıram, Vahidin özünə üç dəfə məsləhət vermişəm, o əsərin taleyi məni maraqlandırır.

Verdiyev müdaxiləsindən qalmır, havadan asılı suallar verirsə, Vəzirbəylinin əsaslı və ədalətli arqumentləri istedadlı tələbəsi Vahidi kölgədlən çıxarırlar: «Onun işini mən görmək istəyirəm. Mən baxdıqlarımin heç biri Vahidin qələminə oxşamır» - konkretliyi ikinci tərəfi çıxılmaz vəziyyətə salır və Vahid təşrif buyurur. Dialoq uzanır, amma məntiqlə, dəlillə.

Qeyd edim ki, Mir Cəlalın əsərlərində «dialoq» son dərəcə iti, təbii, obrazın xarakterini açır; nəsrədə

mən deyərdim ki, Mir Cəlal qədər dialoq qurmaq ustadı yoxdur.

Juri nəhayət, həqiqəti ortaya qoyur, layihənin əsil müəllifi Vahid Nayibov olduğu sübuta yetirilir...

Oxucu ilk dəfə ziyalıların bir yerə cəm olduğunu görür, müəllifin fikri o deyil ki, «məhkəmə» qursun; əsla! Amma ortadakı «predmet» - layihə xarakterləri üzə çıxarır. Burada yazıçı etikası obrazların əxlaqına aydınlıq gətirir: xeyirlə şərin qovşağı. Bu cür məqamlarda nəzəri mühakimədən daha etibarlı praktikadır, statik predmetin özü. – Həqiqətin meyarı. Oxucu əyanlılık vasitəsilə juri iştirakçılarının hər birinin obyektə münasibətlərindən asılı olmayaraq, müəyyən bilik alır və əxlqi nəticə çıxarır, obyektin insana lazım olanla, insanı subyektiv olaraq maraqlandıranla əlaqəsinin müəyyənləşdiricisi kimi təzahür edir. Oxucu digər bir yanaşma da apara bilər: subyektin və obyektin nəzəri anlaşmasında sərvət əlaqəsini də nəzərdə tutur. Belə gedisədə obyekтив aləmin kiçik bir hadisəsi insanın arzuları, mənafeləri, ümidlərilə bilavasitə qarşılıqlı əla-

qəsində dərk edilir. Maraqlı deyilmə? Gəldiyevlə Verdiyevin, Vəzirbəyli ilə Vahidin – hər birinin öz maraqları vardır. Burada mənəvi-praktik istiqamətlərin xeyirli və zərərli əməllərə, xeyir və şər, ədalətli və ədalətsiz işlərə ayrılmasıının bütöv bir sistemi özünə yer edir. Romana qayıdaq: Gəldiyev fenomeni: «Gəldiyev ehtiyatla, ağır-ağır yoxusu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş divar-dan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı. İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını «ziyarət» etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi zəif idi...»

Ürəyində xeyir ilə şəri dəyişdirdi. Şər deyirdi: «Hərif ilə qərəzli olduğun məlumdur. Bircə nəfər şahid çıxsa ki, filankəsi axşam tin başında gördüm, işin bitdi. Keç qapının dalında dur». «Bəlkə evdən bayır çıxan oldu? Deyərəm Vahidi görməyə gəlmışəm. Axşama qədər işdə, idarədə niyə görmürsən? Tez yayınar, qaçaram! Yaylı qapı açılanda səsdən biləcək, dəlimca düşəcəklər: lampoçkanı burub boşaldaram!»

Gəldiyev gənc olsa da yaşlı adam kimi düşünür. Bu yerdə, hansı ki, o, hələ düşünəcəkdi, fikrini qətiləşdirəcəkdi – F.Dostoyevskinin «Cinayət və cəza»dakı Raskolnikovu və Stavrogini, İvanı, ümumiyyətlə, insanın «ikiləşməsi» məqamını xatırladım: Şəxsiyyətin ikiləşməsi, şüurun, idrakin parçalanması. Onlar qarabasmalara məruz qalırlar, gözlərinə şeytan görünür. Bu əcayıbləri, qarabasmaları psixi xəstəlik, ruhi sarsıntı kimi yozsalar da, bu yozumun özünə belə haradasa şübhə ilə baxırlar, hər dəfə kabus görünəndə onlar özlərini inandırmağa çalışırlar ki, qeybdən təşrif buyuran qonaq xəyal deyil, realdır, gerçəklidən iblis-lə qonuşurlar...

Gəldiyev artıq cani obrazında şərlə üzbəüzdür, ciddi, bütün ssenari üzərində qurulan karyerasını məhvə aparan Vahidi cismani aradan çıxarmalıdır. Hələ «şərlə» məsləhətləşməyə dəyər. Lakin «şərin» sözü görüləcək tədbirini qətiləşdirir: «...Əllərini belində çatladı, dalısını qapıya söykəyib tamaşa edirmiş kimi durdu. Sonra kürəyilə güc gəldi. Ağır, yaylı qa-

pının bir tayı ləngərlə aralanmağa başladı. Qapı yavaş, lakin yanıqlı bir səs çıxardı. Sanki bir fəlakət olacağını demək istəyirdi. Qapı arasında çəhrayı qurşaq göründü, get-gedə enləndi. Qapı o qədər açıldı ki, bir adam içəri keçə bilirdi. Gəldiyev axırıncı dəfə anlaşılmaz bir növlə küçənin sağ-soluna nəzər saldı, ilan kimi sürüşüb içəri girdi. Qapının tayını yavaşca örtdü, çəhrayı qurşaq nazilib yox olanda, qapının səsi də kəsildi. Gəldiyev barmaqları ucunda yeriyib pilləkəni çıxdı, məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi, dırmaşıb lampoçkanı burdu. Lampoçka barmaqlarını yandırsa da, hərəkətini yavaslaşmadı. İşiq sönəndə deyəsən, göydən naməlum, köməkçi bir əl onun müdhiş ciyinlərini örtmək üçün qara və ağır bir pərdə saldı. Zülmətdə hər şey bir-birinə qovuşdu. Gəldiyev qaranlıqda özünü qızına salmış xəncər kimi hiss etdi. Ancaq xəncər iş görəndən sonra qızına qoyulur. Siyrilmək, bu pərdəni bir an üçün də olsa götürmək lazımlı gələcək».

Romanda ən həyəcan doğuran, insan psixikasının kritik momentlərini əyanılışdırən, qarabasmalar-dan heç də geri qalmayan şeytan obrazı.

Raskolnikovun faciəsi dərin pul böhranı fonunda yaranıb cinayətlə qurtarmışdı. Onun fikrini başa düşmək olardı və özünün «ülgüt kimi itilənmiş dialek-tikası» vardı? Və romanda ilk, qəsdən titrəyən səs ahəngi: ehtiyac, gərgin vəziyyət, miskin alver. Bəs Gəldiyevi cinayətə təhrik edən nədir, hansı amildir? Zaman yad, quruluş başqa; əlbəttə, hər ikisində rusun əli hakimdir, kapitalizm Rusiyası və sosialist Azərbaycan-rus bolşeviklərin himayəsi. F.Dostoyevskinin ruhunu anlamağı bacaran, dostu N.N.Straxov Raskolnikov haqqında belə yazmışdır: «...Bizim qarşı-mızda ilk dəfə bədbəxt, nihilist təsvir edilmişdir. Müəllif nihilizmin onun ən ifrat inkişafında, elə bir nöqtəsində görmüşdür ki, bundan o yana artıq getmə-li bir yer yoxdur...»

Gəldiyevdə də nihilizm əhvalı yox deyil, lakin o, daha digər «şər» emosiyasını beynində qətiləşdirir.

Gəldiyev də son qərarında Vahidi öldürməkdir. Lakin onun iradəsi, zəifliyi, yaşamaq ehtirası buna yol vermir.

Mən bu obrazları tutuşdurmaq və eyniləşdirmək istəməzdəm. Raskolnikovu da, Gəldiyevi də bu duruma sürəkləyən ictimai mühitdir, fərqi ondadır – Raskolnikov Çar üsul-idarəsinin özbaşinalığı dövründə yaşayır, Gəldiyevin də yaşadığı rejim çar Rusiyasının varisidir, sadəcə Romanovla Lenin rollarını dəyişmişlər. Amma Raskolnikov haradasa əxlaq-sosial motivasiyada müsbətdir, bunu əsaslandırmağa səbəblər var. Mən F.Dostoyevskinin 1865-ci ildə Katkova yazdığı məktubdan bir parçanı verməklə kifayətlənməli olacağam: «Cinayətkar ondan sonra son fəlakətə qədər təxminən bir ay arxayı olur. Ona qarşı heç bir şübhə oyanmır və oyana da bilməz. Cinayətin bütün psixoloji prosesi elə bu zaman inkişaf etməyə başlayır. Qatilin qarşısında həll edilə bilməyən məsələlər qalxır, onun qəlbinə şübhə oyatmayan və gözlənilməz duyğular əzab verməyə başlayır. İlahi hə-

qıqət, yer üzünün qanunu öz hökmünü verir, nəticədə qatil o dərəcəyə çatır ki, öz-özünü çuğullamağa məcbur olur. Məcburdur ki, Katorqada məhv olsada, insanlarla qaynayıb-qarışın, o, cinayətkarlıqdan sonra dərhal hiss etdiyi təsirolunma və insanlardan ayrı düşmək duyğusu ona rahatlıq vermir, onu əzaba düşçər edir. Həqiqət qanunu və insan təbiəti öz hökmünü verir. Cani günahını yumaq üçün özü əzaba düşçər olmaq qərarına gəlir...»

Gəldiyev fərqli olaraq əzab-işgəncə içində yaşamır, o, tələbədir, ictimai vəzifə də aparır, bəs onu cinayətə dartan hansı amildir, hansı hissdir? Şübhəsiz, aparıcı şər qüvvə intiqamda toxdayacaqdır. Bu, elə bir zəhərli ilandır, nəinki dişlərinin dibində, uzanan dilində belə zəhər axır. Gəldiyev bu məqamlarında yaşından çox-çox böyüür, baxmayaraq təxminən Raskolnikovla bərabər olar – ona 40-50 yaş vermək səhv olmazdı: «İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Kürəyini buz divara söykəmişdi, ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. Əli

xəncərin dəstəsində müntəzir dayanıb, gözlərini qapıya zilləmişdi». Gəldiyev bu stress dəqiqələrində pəşəkar qatılə çevrilir, hər anını ölçüb-biçir, qətl mənzərəsini bütün aydınlığı ilə görür. Bu yaşda yaşınan intiqam hissi: «Bir quş olub kənardan baxaydım. Vahidin cənazəsi əski kimi düşüb qalandı... qan qapıda göl quranda... Rübəbə lampoçkanı yandıracaq... İşıq olsun, ərinin ayağı ilişməsin. Baxanda, yaxın gələndə dizinə döyüb nalə çəkəcək... O nalə mənə bəsdi... Yanğımı söndürməyə bəsdi! Onu istəyirəm, hə, onu!» Lakin Gəldiyev bu ağır qətlə psixoloji cəhətdən hazır deyil, onda o ürək yoxdur, adı bir səsdən qorxursa, o adam necə intiqam ala bilər? «Bismillah» deyib, bir pillə aşağı endi. Dodağını çeynədi. İkiəlli xəncərin dəstəyindən tutub gərnəşirmiş kimi, qollarını şax saxladı. Az qaldı xəncərin qayışı qopsun. Bir ayağını irəli, birini geri qoydu, bu saat Vahid daxil olacaqmış kimi hazır dayandı. Gözünü qapıya dikdi. Nəfəsini oğurladı. İçəridən bir qız uşağı çıxıb kibrət çəkdi...» Təsadüfən Rübəbə «telefon eləyim, bu saat» - deyən-

də Gəldiyev götürülür. O, dala baxmadan tövşüyətövşüyə Çəmbərəkəndə tərəf yüyürüdü. Və həmin gecə Gəldiyev yatağa düşür, bir həftə yatır.

Unutmayaq ki, hadisələr XX əsrin otuzuncu illərinə təsadüf edir – təhsillə, elmlə əhatə olunmuş insanlar arasında. Bu adamlar sosial mühitə bələddilər, o yaşam üsullarına da belə əxlaq xasdır və adı, gündəlik səviyyədədir, fəaliyyətə daxildir. Davranış, əxlaq normaları təhsilalmada xüsusi həlqədir: cəmiyyətin inkişafının, insanların təkmilləşməsinin ən optimal, insanpərvər yollarını göstərir. Lakin bu prosesdə nəzəri əsaslanma insana (ya yaxşı, ya da pis mənada) bilavasitə nəzarət etmir: tərbiyədaxili təkamül, oyanışın realizasiyası, xeyirlə şərin mübarizəsi öz yerini tutur, əxlaqi qiymətləndirmə müəyyən mənada dərkələndir; burada imperativ elementlər də baş qaldırır. Necə ki, müəyyən məqamda Gəldiyevdə bu, özünü bürüzə verdi.

Mir Cəlal obrazlarının taleyini sonacan izləyən yazıçıdır, Vahidlə Rübəbəni məhəbbətilə yaratmışdır ki,

ər-arvad kimi mübarizədən uzaqda dayanırlar, yox ki, intriqalara qosulmurlar – belə deməzdim. Əvvələn, əsərin mövzusu, məzmunu gənclər və yaşlılar arasındakı münasibətlərin fonunda şəxsiyyətin formalaşması yollarında əxlaqın imperativ tənzimləyici, istiqamətləndirici, kommunikativ (ünsiyyəti təmin edən), proqnostik və s. funksiyaların qarşılıqlı təsirini göstərməkdir. Və bunların bir-birilə əlaqələrində kəsişmələr istisna olunmur. Mir Cəlal daha çox davranışda (əxlaqda) obrazların ünsiyyətciliyini diqqətdə saxlayır, hansı qəhrəman bunu daxilən, aldığı təhsil, təriyə prizmasından qorumağı bacarır. Axı, bu principdə dünyaya, cəmiyyətə və fərdlərə münasibət azadlığı vardır. Romanda bu xətt Vahid-Rübəbə obrazlarında davam edir. Bu gənclər yüksək kommunikativə özbaşına yiylənməmişlər. Mühitlə əxlaqi təmasları – digər adamların axtarışları hesabına onların həyat təcrübəsi artır, buraya bir-birlərinə həqiqi məhəbbəti əlavə etsək – təxəyyül, fəhm, savad və sair va-

sitələrlə öz davranışlarını motivləşdirir. Buraya ünsiyyətin emosional cəhətini də əlavə edirəm...

Vahid obrazı romanda birdən-birə açılmır və bütün lazımı, faydalı şeylərə hazır gəldiyini də görmürük. Kənddən gəlmış əməkçi Səməd kişinin oğludur. Lakin ilk aldığı ciddi mənəvi və sosial zərbə – institutdan haqsız çıxarılması ona ilk siqnal olur; sanki onu cəmiyyətə hazırlayır. Və onu erkən dəyişdirir. Burada Rübənin əvvəl ünsiyyəti, sonra bu hissin məhəbbətə dönməsi Vahidin daxilinə işıq salır. İnzibati tərəfə gəldikdə Gəldiyevlə «döyüş», Verdiyevlə mübahisə, Rübənin dayaqlığı onu cəmiyyətdə mövqe tutmağa hazırlayır. Siyasi dəyanəti istisnaliq yaratmır, amma özünə inanır. Gəldiyevin yeməkxanada ona rast düşməsi, qonaq etmək istəməsi hansısa «hiylədən» xəbər verdiyini tutur. Fəndin məqsədi o imiş ki, «Vişka» qəzetində elan olunmuş «Yeni Bakı şəhərinin plan-layihəsini çəkmək üçün müsabiqə»də özünü həmmüəllif etməkmiş! Belə çıxır, elə Vahidlə münasibətində yalançı görünümü onun riyakar, ikiüzlü

xarakterini müəyyənləşdirir. Əslində sosializmdə başqa əxlaqi atmosfer qüvvədədir: əxlaqi münasibətlər ictimai və şəxsi, fərdi və elitar (bu günün terminilə ifadə edirəm) mənafelərin vəhdətində ifadə edilir: şəxsiyyətin inkişafı sosial tələbat olur və humanistləşdirməyə «yol» açır. Vahid öz istedadı (yəqin partiyaçı olmasa idi bu inkişaf qeyri-mümkündü) potensialında uğuruna sürətlə start verir. Xüsusilə, romanda bu obrazın uğuru onun təhsilinin, kadr kimi müqtədir alımlərdən, mütəxəssislərdən gəlir, xüsusilə, professor Vəzirbəylilərdən. Müsabiqədə onun anonim imzası: «Açıq kitab» bəllənir – onun uğurları haqlı olaraq mikromühitdə qiymətini tapır.

Mir Cəlalın xarakter yaratmaq qüdrəti, xüsusilə, maarif sistemində işləyənlərin bədii obrazlarını ümumiləşdirməyi aydın göstərir. Hər şeydən əvvəl, professionallıqla, dəqiqliklə məsələlərə toxunur. Bu fikri sənədli qəbul etməsin oxular – amma təhsil (indiki terminlə): müəllim-tələbə münasibətləri, idarəetmə psixologiyası, bu sahədə rəhbər – vəzifəli şəxslərin sə-

riştəliliyi və s. diqqəti cəlb edir. Otuzuncu illərdə yazdığı «Açıq kitab»dakı nazir, institut direktoru, müəllimlər, tələbələr maraqlı təsir bağışlayan obrazlardı, xarakterlərində didaktik yönüm güclüydü və onlar şəxsiyyət konsepsiyasına cavab verirdilər. Şübhəsiz, tam müsbət və mənfi personajlar deyildilər. Məsələ onda idi ki, gənc nəsil ağıllı, güclü, humanist planda işlənmişdi. Bu, o illər – zamana idi – Sovet hökuməti on-on beş ildi qurulmuşdu. Yeni təhsil ukladları məktəbə ayaq açırdı, kadrlar çatışmırıldı. Altmışinci illərdə Mir Cəlal bu bəşəri və mürəkkəb mövzuya daha çox meyl göstərdi və onlarla hekayə yazdı. «Ömrün mənası», «Ehtiram», «Qəbul imtahanı», «Ləyaqət» və sair əsərlərdə mövzular həm köhnə, həm də müasir dövrü əhatə edirdi. Yaziçi əsərlərində heyrətedici dərəcədə dəqiq danışır, adı bir hərəkətin yerini də dəqiq göstərir. «Ömrün mənası» hekayəsinin adı oçerkvari qoyulsa da, çox təbii, həzin, xatirə oyadan bədii mətnidir. Dəqiqlik budur: söhbət müəllimlər qurultayından, ora seçilən layiqli nümayəndələrdən, layiqli, tərəfsiz təltif-

lərdən gedir. Bu «üçlük» ön plana çəkilir, ona görə ki, vaxtilə rəsmi yiğincaq bütün tələblərə cavab verirmiş!

Mir Cəlalın dilindən: «Respublika miqyasında çağırılan konfrans və qurultaylar imkan verir ki, yoldaşlar yaxından görüşüb əhvallaşın, bir-birinin işlə tanış olsun, müvəffəqiyyətlərinə sevinsinlər». Bu sətirləri oxuyan hər bir müəllimin özü ötənlərə yol gedir, bu sətirlərin müəllifi də həmçinin.

Hekayədə müəllif (birinci şəxsin dililə söylənilir) təlaşla, həsrətlə, sevinclə vaxtilə eyni məktəbdə işlədiyi bir müəllim-tərbiyəçini görmək arzusundadır. Təbii hiskdir, iki ömrü: cavanlığını və qocalığını yاشayan, günləri sinifdə şagirdlər arasında keçən Ülkər müəlliməni görmək. Hərçənd, iki-üç il əvvəl məktubla ona müraciət etmiş, əhvalını soruşmuş və cavab da almışdır. Rayonun bir kənd məktəbində işlədiyini bilsənmişdi.

Qurultay davam edir, Ülkəri görmür. Nümayəndələr Ali Sovetin sədrinin otağına toplaşırlar, təltif olacaq; yenə Ülkər müəllimi görmək ona qismət deyil.

Burada diqqətcilik, proqnozlaşdırma, obyekivlik meyarı ondadır – müəllifin ürəyinə damır ki, Ülkər Atamovanın əməyi qiymətləndiriləcəkdir. Bu fəhmin işığında katib Ülkər müəllimin adını çəkir ki, gəlib mükafatını alsın. Yenə baxışlar zəli gəzir, Ülkəri görmək həsrətilə... Ülkərin zahiri və daxili portretini yazıcı çəkir: «Ülkər müəllim yalnız mənəviyyat, ictimai fəaliyyət cəhətdən yox, görkəmcə də seçilən, gözəgəlimli bir qadın idi... İri, açıq, dairəvi çöhrəsi var idi... Xüsusilə, Ülkər xanımın göyərçin kimi ağır, ahəngdar yerişi, sol qolunda dairəsilə ovcu arasında dəftərkitabı, rəssam rəngi tutan kimi tutmağı heç yadımdan çıxmaz...»

Keçmiş müəllim həmkarının gözləri əslində cavın Ülkəri axtarır; dəyişmişmi, yoxsa məlahətini saxlaya bilmüşmi?

Adı çəkilir, Ülkər müəllim nəhayət alqışlarla tribunaya qalxır. Və...

Hekayədə qoyulan məsələnin mənəvi-hissi əhatəsində bu peşənin sahiblərinin ürəklərinə sızan ağrını,

zəhməti duymaq və bu çətin, qeyri-adi peşə sahibinin sağlamlığına, sifət cizgilərinə təsiri qələmə alınmışdır. Mir Cəlal lirik fonda bu məqsədini «örtülü» təsvir etmişdir: «Qocalıq, gərgin və ehtiraslı əmək, mübarizə illəri öz işini görmüşdü. Tutulmuş ay kimi zəif, solğun simasında Ülkərdən bir nişanə olaraq yalnız yanağındakı qara xal, bir də qüdrətdən çəkilmiş qələm kimi çatma qaşlar qalmışdı!» Müəllimlik elə möcüzəli, sehrli bir aləmdir ki, mis parçası kimi sərt, amma kövrək zəhmət səssiz gəlib-keçir, qıymır müəllim onu duysun, axı ruhdan düşər! Bu hissləri Mir Cəlal da özünəməxsus təsvirilə vermişdir: «Heç vaxt güman etməzdim ki, Ülkər xanım qocalanda bu qədər dəyişəcək, tanınmaz olacaqdır. Görünür, bu dəyişmə o qədər səssiz, tədrici gedir ki, adam özü hiss etmir, yəqin uzun müddət məndən ayrı düşən yoldaşlar da indi məni görəndə bu qədər təəccübənləirlər».

Mir Cəlalın «Nazik mətləb» hekayəsi «Ömrün məna»ından fərqli olaraq uzaq kənd məktəbinə gəndərilmiş bir müəllimin dilindən danışılır. Oxucu bir-

başa tədrisin didaktik strukturundan doğan müəllim təəssüratı ilə tanış olur.

Mətləb isə bambaşqadır. Sovet dönməmində qoyulmuş qadağalarından biri də müəllimin öz şagirdini sevə bilməmək, yeniyetmə qızla cavan müəllimin məhəbbətinə rəsmi yanaşib cəzalandırmaq tələbi. Bu barədə mübahisə açmaq fikrində deyiləm. Lakin səkkizinci sinif şagirdinə aşkar məhəbbət bəsləmək məqbul deyil. Gənc müəllimin istədiyi, xəyalından getməyən bu qız Zərifədir.

Mir Cəlal gənc müəllimin öz məhəbbətini müəllim peşəsinə, müəllim nüfuzuna, ictimaiyyətin qınağına gəlməməyə – mənəvi taktına haqq qazandırır... Gənc müəllim obrazı maraqlı verilmişdir. O, ilk gündən müəllim məsuliyyətini, dərsin ecəzkarlığını, mövzunu mənimsətmək bacarığını hiss edir və yeri gələndə hər şeyi unudur. Ehtiyatlıdır: «Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə salabilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar».

Əsərin gücü ondadır, müəllif oxucunun hissələrinə tam şərik çıxır, onun yaşantısını ürəyində duyar. Müəllim olan, ilk dərs günlərini xatırlayan insana aiddir bu hiss. «Ömrün mənəsi»nda Ülkər müəllimə sevilmir, gənc həmkarı tərəfindən, lakin yaxşı müəllim olaraq onun yaddaşında əbədiləşir. Ülkər müəllimi 25 ildən sonra da tanıyr, baxmayaraq o da ağırlaşmış, gənclik cizgilərini şagirdlərinə «qurban» vermişdir. «Nazik mətləb»dəki Seminariyanı bitirən müəllim baxmayaraq şagirdini sevmışdır, gecə-gündüz xəyalında sevgisini dolandırmışdır; amma əslində evlərinə elçi gələn Zivəri tanıya bilmir.

Yarlızlı kənd məktəbinin yeni müəllimi romantikdir, bir baxışla «vurulandır», adətən, hər təzə müəllimin başına gələn əhvalatdır. Qız şagirdlər də gənc müəllimlərinə laqeyd qalmırlar, hətta ətraf adamlar söz içindən «söz» çıxarırlar! Müəllim xatirələrinə qapılır, kövrəlir, nostalji hissələr keçirir: «Nə olaydı, insanın ilk əmək günlərinin eşqi, həvəsi həmişə qalaydı! Yorulmaq, usanmaq bilmədən gecəni gündüzə qatıb,

dərs dediyim günlərin hərarəti heç zaman damağım-dan getməz». Müəllif müəllim həyəcanını lirik düşüncələrin ilgimində təsvir edir: «Dizlərim əsir, ürəyim qəfəs quşu kimi çırpındır. Qarşında əyləşən uşaqların hərəsi bir evdən gəlib, hərəsi bir kişinin övladıdır. Hərəsi mənə bir nəzərlə baxır, hərəsində bir fikir oyanır. Mümkündür ki, bunlar axşam evlərinə qayıdanda mənim söhbətimi salacaqlar. Valideynlərin «təzə müəllim» haqqında sorğularına kim bilir nə cavab deyəcək, nə xasiyyətnamə verəcəklər?..»

Müəllim-şagird münasibətlərinin «sərt» qanunlarını unutmaq olmaz. Gənc müəllimin bu şərəfə ləkə gətirməməsi üçün məhəbbətini xatirələrin yaddasına etibar edir (lakin bu «etibar» xəyanət edir, ilk məhəbbət unudulur). Və məktəbini dəyişir: «Bu, əlbəttə, çətin idi. Ancaq müqəddəs müəllimlik vəzifəsinə yenicə qədəm qoyan bir cavan üçün zəruri idi. Gedirdim, ancaq gözlərimi arxada qoyud gedirdim. Qəlbimi, arzumu, hissimi, gələcəyimi, bəlkə də bütün varlığımı dağlarda qoyub gedirdim. Arxadan qarlı təpələrin,

qara meşələrin, qıvrım yolların dalında bulaq sularının müləyim piçiltiləri arasından həzin bir çağırış, bir nida səsləyirdi. Bu, həya və ismətindən pul kimi qızaran bir mələyin məyus gileyi, şikayəti idi. Mən bu səsi hər dəqiqə eşidirdim. Zehnimdə iki hiss çırpınırdı. Biri deyirdi: qayıt, toxta, işlə, məhəbbətinə çarə, yol axtar. Biri də deyirdi: yox, özünü də, Zivəri də rüsvay etmə, adını, müəllimlərinin nəsihətini uca tut!»

Hər iki hekayədə müəllim şəxsiyyətinin mənəvi və sosial strukturunun bədii həllini görürük. Mir Cəlal həm özünün - obyektə yanaşma taktını, həm də müəllimin etik çərçivəni gözləmə prinsipini nəzərə almışdır. Mir Cəlal utancaq, zərif, gözəl dağ məktəbinin şagirdi Zivərə laqeyd qalmır. Bu obraz gözləmək olardı ki, ərə gedəcək, yaxud təhsilini yarımcıq qoymacaq, amma elə olmur, oxuyur, məşhur kimyaçı kimi oxucuya təqdim edilir. Hekayənin sonu novellavariliklə, özü də nikbinliklə qurtarır. Onlar bir-birinə qismət olmasalar da, övladlarının sevgisi baş tutur.

Mir Cəlal davranış normalarının qeyri-təbiiliyini, qəhrəmanların taleyindəki mənfi-müsbat xəttin didaktik strukturunu «Dağlar dilə gəldi» povestində canlı, dinamik və əlvan əhvalatların fonunda təsvir etmişdir. Əsərdə tarixi şəxsiyyətlərlə yanaşı, sərf yazıçı təxəyyülünün məhsulu olan bədii surətlər də diqqəti cəlb edir və bu qəhrəmanlar Mirzə Cəlilin, Rəcəb Əfəndinin, Pənah Qasimovun – Qori Müəllimlər Seminariyasının məzunlarının işini bir növ tamamlayırlar. Povestin ilk səhifələrində oxucu müəllim şəxsiyyətini önə çəkir, rəsmi şəxsin (katibinin) dilindən deyir: «Bizim gənc komsomolçu müəllimlərimiz kənddə yalnız uşaqlara dərs verən, savad öyrədən deyil, həm də kəndin hakimidir, kəndin həkimidir, kəndin aqronomudur, vəkilidir. Bir sözlə, kəndlının etibarlı məsləhətçisidir, köməkçisidir. Əsl müəllim bizim kənddə hörmət, etibar sahibi olmalıdır». Katib maraqlı məsələyə toxunur, əlbəttə, otuzuncu illərdə bu sözləri rəsmiləşdirmək o qədər də asan deyildi: «Kənddə bəzən kəndliyə qosulub məscidə getmək, mollanın de-

diklərini eşitmək, yerində cavabını vermək də lazımlı olur. Yasa da getmək, imamzadəyə də getmək, yadların, hətta düşmənlərin acı sözlərini də eşitmək lazımlı olur». Dinə total hücumlar zamanı dinimizə qarşı sərt münasibətin yersiz olduğu vurğulanır...

Mirzə Cəlilin xitabı da kənddə təhsil almağın vacibliyinin zəruriliyini bir daha təsdiqləyir: - Xüsus-sən qız uşaqlarını məktəbə buraxmayan valideynlər haqqında mətbuatda az yazılmır. Qızların başına az faciələr gəlmir - məsləhətilə qadınların maariflənməsinə, oyanışına zəmin yaradılmasını vurğulayır. Mirzə Cəlilin özü Qori Müəllimlər Seminariyasının məzunu kimi, kəndlərimizdə dərs demişdi, məşhur «Danabaş kəndinin əhvalatları» povestini və dahi «Ölülər» pyesini təsadüfən qələmə almamışdı.

Mir Cəlal əsərə Əntiqə obrazını gətirir. O da gənc müəllimdi, təyinatla işləməyə gəlmişdi və ustاد Mirzə Cəlili həvəslə dinləyirdi. Əntiqə obrazı hadisələrin daima mərkəzdə olur, şübhəsiz, hələ ki, o, pedaqoji işin zahiri, görünən tərəfindən xəbərdardır, bu

prosesin didaktik strukturundan xəbərsizdir: «Pedaqoji dərsində uşaqlara ancaq savad öyrətmək, sinifdə rəftarı, sinif jurnalını doldurmağı, necə nömrə verməyi öyrədir. Öyrədirdilər ki, uşağın yaxası açıq, libası cırıq olanda danlayın, düyməsini tikin. Bilməyən uşaqla dərsdən kənar vaxtda xüsusi məşğul olun». – İndi burada eşitdikləri böyük məclis kürsüsündən Əntiqəyə özgə mətləblərdən soraq verirdi.

Bir haşıyə çıxım ki, mən «Açıq kitab» romanından bəhs edəndə Mir Cəlali bir etnoqraf-tarixçi dəqiqliyilə Dağüstü parkı, Bakının panoramını təsvir etdiyini demişdim – gələcək nəsillər üçün. «Dağlar dilə gəldi» povestində Gəncə şəhərinin milli koloritli coğrafi mənzərəsini unutmur: «Gəncənin yuxarı, mərkəz hissəsini (Ozan, Əttarlar, İmamlı, Sofulu) şəhər, aşağı hissəsini (Dördyol, Molla Cəlilli, Səfərabad, Tatabad) kənd adlandırmaq olar. Kənd, ancaq qeyri-adi, nəhəng bir kənd. Köhnə Gəncədə ticarətlə kənd işinin, kustarlıqla məmurluğun necə çar pazlaşdığını ayırd etmək çətindir... Şəhərdən vağzala çəkilən də-

miryolu, həmin yolun sağında sürətlə tikilib işə salınan mahud, çit, sabun fabrikleri yüksəlir. Fabrik fəhlələri üçün sıralanmış mənzillər sallanıb. Buna münasib klublar, məktəblər, kinoteatr, müalicəxanalar...»

...Əntiqə ikinci məsləhəti Xuraman müəllimədən alır. Bu təcrübəli xanım yenicə kənd mühitinə düşəcək gənc, gözəgəlimli qızı təlimatlandırmağa borcludur - həm camaatın davranışını, həm də məktəb həyatı baxımdan: «Əvvəl onu bil ki, kəndlinin birinci sevdiyi ziyalı həkimdirse, ikincisi də müəllimdir. Müəllimi çox istəyirlər. Ona çox da inanırlar, çox hörmət edirlər. Ancaq qızım, xüsusilə, sənin kimi gözəgəlimli qızın gərək ehtiyatı artıq ola. İlk əvvəl, yetirən kimi sənə elçi düşəcəklər. Lap kəndin adı cavanlarından tutmuş vəzifəlilərə, ispolkomma qədər bənd olan, səni istəyən, kağız yazan olacaq...»

Sən ki, qızları başına yığıb yaxşı dərs keçdin, oldun valideynlərin əzizi. Maarif şöbəsi də ona görə kəndə kişiləri yox, məhz müəllimə göndərir ki, kəndlilər qızları dərsdən ayırmasınlar...»

Əntiqə müəllimənin Zaqafqaziya ədiblərinin üç respublikada birgə səyahətində Mirzə Cəlilə görüşündə ədibin dediyi: «Seminarist qız kəndə Azərbaycan qızlarını oxutmağa gedir», - sevinciyə Süleyman Saniyə: «Canlı bir həqiqət! Ədəbi qəhrəman sizinlə görüşməyə gəlmışdır. Onun həyatı, mübarizəsi əsərlərimizə qiymətli materialdır» - sözləri Mir Cəlalın özünün öz qəhrəmanlarını həyatdan götürdüyüünü, yeri gələndə realist təsvirini təsdiqləyir. Təhsil (maarif) sisteminin mahiyyətində əsasən iki cəhətə diqqət yetirilməlidir. Birincisi, müəllimin maddi təminti, ona mənəvi və sosial qayğının bəslənməsidir. İkincisi, tədris prosesinin təlim və tərbiyə anlayışlarının tətbiqi strukturunu incəliyinə qədər mənimsəməkdir. Mir Cəlal əsər boyu bu əsas və digər məsələlərə toxunmuş, yeri gələndə xırda detallarını belə, nəzərindən qaçır-mamışdır. Mirzə Cəlil Əntiqəyə bu baxımdan qayğı bəslənməsini görür; soruşur ki, müdiriniz kimdir, öyrənəndən sonra dəftərçəsinə yazır və Köşkü məktəbinin müdirindən xahiş edir ki, Əntiqə xanıma kömək

etsin... Xüsusilə, nüfuzlu insanların gənc müəllimlərə saygısı onlarda stimul yaradır, bu peşəyə incə sənət kimi yanaşib çalışırlar. Mir Cəlal pedaqoq olduğundan əsərlərində pedaqoji prosesin fəlsəfəsinə: fiziki-maddi və mənəvi-əxlaqi tərəflərinə, müəllim ləbəzlərinə hörmətlə yanaşmışdır. Əntiqə də Mirzə Cəlilin belə hərəkətindən ruhlanır: «Əntiqə böyük bir həvəs və şövqlə işə, təyinat yerinə tələsirdi. Tələsirdi ki, yeni aləmlə tanış olsun. Düşünürdü ki, məktəb, sinif otaqları, kitablar, söhbət və mühazirələr bir aləm, qaynar həyatın özü, bu cəbhədə çalışan yeni insanlar, canlı insanlar isə tamam başqa bir aləmdir».

Mir Cəlalın digər ədiblərdən bir üstünlüyü ondadır – pedaqoji prosesdə müəllimin, tərbiyəçinin funksiyasını obrazlarında tipikləşdirmişdir. Daha konkret desək, pedaqoji işin mədəniyyəti mahiyyətinə dərindən bələddi. Pedaqoquñ düşüncəsində və işində təcəssüm etdirdiyi ideya və iddianı birləşdirməyə üstünlük verirdi. Çün, sinifdə canlı uşaqlardır hiss-həyəcanları ilə, əqidə-iradəsilə, isinişmə – məhəbbət

cüçərtilərilə nəfəs alırlar. Fikir və qəlbdən doğan ideal onların yol yoldaşına çevrilməlidir, yəni aşılanmalıdır.

Mir Cəlal öz obrazının xarakterini vurğuladığım kimi, təbiətdən aldığı qədər də təbiətin özünə qaytarır. Təsadüfi deyil ki, təbiət hətta canlıları, yerdə gəzənləri cinsi rəngindən çıxarıb öz rənginə bürüyür. Ağ, boz, sarı, qonur, qara və sairə. İnsanda isə bu «rəng» onun təbiətinə hopur. Əgər düşdүүн тəbiətə bələnmiş yer – məkan sənin varlığında əks-səda oyadırsa – yaxşı şeylər barədə düşünür, arzularını qanadlandırır. Təsadüfi deyil ki, bütün böyük pedaqoqlar məktəbə təbiəti «gətirmişlər», təbiətvarılık prinsipi də təsadüfi yaranmışdır. Pedaqoq-müəllim təbiətə vurulursa, o, uşaqlarrı, sənəti, məktəbi, valideyni, nəhayət, özünü sevəcəkdir. Mir Cəlal bu əsərində Əntiqə müəlliməni fəaliyyətə başlamazdan əvvəl Köşkü mənzərələrinin qoynuna atır: Bax, duy və yaşat – bunları etsən şagirdlərin səni sevəcəkdir!

Təbiət eyni zamanda şagirdlərin təfəkkürünü emosionallaşdırır, yeniyetmələr, faktlara quru, ölü nəzərilə yanaşmırlar, hissi tərəflərinə hörmətlə yanaşırlar. Mir Cəlal povestdə «Köşküdə» fəslini elə-bələ verməmişdir. Əntiqə müəllimə bədii obraz olaraq Yasamal yolları boyunca yalçın qayalara, vüqarlı dağlara, şırhaşırla özünü daşlara çırpan şəlalələrə baxdıqca, bu ecəzkar predmetləri qavramağa çalışır: «Burada quşlar, kəpənəklər, kərtənkələlər, böcəklərdən başqa bir də görürsən, yolu sakit görən tülkünün asfalta baxan gözləri muncuq kimi yandı: hərif yolun o tayına keçmək üçün fürsət axtarır, sərçələr, sarıköynəklər, qumrular sanki qanadsızlara yanıq verərək tez-tez yolun sağından soluna, solundan sağına uçuşurlar. Aşağıda səliqəli fərş döşənmişə oxşar düzləri iti bıçaq kimi ortasından bölən səmavi bir silah kimi parlayan Kür çayı əsirlilik sükutu, təravətilə görünürdü». Daha nə qalır? Azərbaycan torpağının ilahi görünümü, insanları, yeni nəсли oxutmağa, savada yiylənməyə tələsən bir azəri-türk müəlliməsi.

Mir Cəlalın şəxsiyyətin formalaşması konsepsiyasında, şübhəsiz, təhsil (maarif) işi dayanır, bu dövlət işinə rəsmilərin münasibəti götürülür; iki baş dayanır: idarə edənlər və idarə olunanlar. Birincilər rəsmi olaraq təhsil strukturlarına nəzarət edir, göstərişlərin, əmrlərin, sərəncamların icrasına cavabdehlik daşıyırlar, ikincilər daha məsul praktiklərdir, müəllimlərdir, tərbiyəçilərdir. Yaziçi obrazlarının fəaliyyətindəki didaktik strukturu iki tərəf üzərində qurur. Xatırlayaq ki, Mir Cəlal hekayələrində, povestlərində və romanlarında birinci tərəfə xüsusi yer ayırır, nazirlər (komissarlar), direktorlar (ali və orta təhsilin rəhbərləri), xalq təhsil şöbə müdirləri, sonra rayon (şəhər) məmurlarının obrazlarını yaratmışdır. Əsasən də müsbət planda. Bu povestdə müəllif problemə daha peşəkar yanaşır, çün, mövzunu məhz aidiyyəti məsələyə həsr etmişdir. Əntiqə müəllimənin də ilk toqquşduğu, üz-üzə gəldiyi Maarif şöbə müdürü Şəfizadə və Rayon İcraiyyə Komitəsinin sədri Səfiyevdir. Bu iki şəxs təhsil quruculuğuna cavabdehlik daşıyırlar, bilavasitə və

bilvasitə. Söhbət isə uzaq dağ kəndində məktəbin həm maddi bazasının, həm də uşaqların, xüsusilə, qızların təhsilə cəlb olunması problemilə əlaqədardır. Şəfizadənin fəaliyyətinə ilk söhbətdən də qiymət verə bilərik: işbacarmaz, laqeyd, yaltaq simalıdır. Gənc müəllimənin tənqidini qeydlərini qulaqardına vurmaq bir yana, Səfiyevə yarınır. Əntiqə müəllimə nöqsanlarda rayonun yerli hökumətin nümayəndələrinin də payı olduğunu gizlətmir: öncə, münasib şərait yaradılmalıdır, bunsuz fəhlə-kəndli balalarını oxutmaq qeyri-mümkündür. Əntiqə müəllimə özünü sərbəst aparır, ona görə ki, o, bu peşəni ömürlük seçmişdir, uşaqlara elm, bilik öyrətmək üçün gəlmışdır, onlara inkişafi, yeni quruluşu inandırmaq lazımdır. Şəxsiyyət olmaq, sosial işlərdə çalışmaq və bu arzunu yaratmaq üçün uşaqlarda mənəviyyatın daxili coşgunluğunu oyamaq vacib şərtdir. Bunu oxucu Əntiqə obrazında görür, maarif şöbəsi müdirlinə elə ispolkomun yanında deyir: «Yoldaş Şəfizadə bilməlidir ki, mən bu rayona və Köşkүyə öz xahişimlə gəlmışəm. Beş-altı aydan so-

nra qaçmaq üçün yox, lap beş-altı il, bəlkə də çox müddətə burada işləməyə, ürəklə, səylə işləməyə gəlmışəm. Kəndli balalarına dərs verməyə gəlmışəm. Hökumət məni bu işə göndərib. İkinciyə qalan yerdə, maarif şöbəsi bu məktəbi «nümunə məktəbi» adlandırmaq fikrindədir. Nümunə demirəm, bu məktəbi hələ adı məktəb səviyyəsinə çatdırmaq lazımdır».

Hər iki rəsmi nöqsanları «malalamağ»a çalışırlar, lakin gənc müəllimə inadından dönmür. Lakin nəzakətlə, xahişlə fikrini deyir. Hərçənd, Şəfizadə də, Əntiqə müəllimə də Mirzə Səməndərlik, Almazlıq cıgiləri yox deyil...

Səfiyevin «bu qızı Sevillərin, Almazların bacısı» adlandırmağı təsadüfi səslənmir. Əntiqə müəllimənin pedaqoji fəaliyyəti güclənir, hətta ictimailəşir, Almaz-sayağı yaşlıların, məktəbi buraxanların təhsilə cəlb olunması missiyasına çevirilir. Lakin bu, sadə alınmır, qapı-qapı, bağ-bağ düşür, xüsusilə, qızlarla fərdi söhbətlər aparır. Bunların arasında Ədalət süjetin mərkəzi obrazına çevirilir. Əntiqə müəllimənin apardığı təb-

lıqat, hətta nişanlılıqdan imtina etməklə nəticələnir. Onun anası Səltənət böyük maneçilik törədir, gənc müəlliməyə nifrəti yaranır.

Şagirdlərin dərsə marağında, kollektiv yaratma-qda məktəbdənkənar tədbirlərin təşkili xeyli rol oynayır. Əntiqə müəllimə belə tədbirləri təşkil edir, uşaqları, valideynləri şirnikdirir. Xüsusilə, valideynlərlə əlaqə pedaqoji işin bir tərkibidir – əsərdə buna yer verilməsi unudulmamışdır.

Ədaləti həyata, öz hüququnu dərk etməyə Əntiqə müəllimə incə yollarla hazırlayıır, onun bacarığını görüb ümidlənir, bu qızçıqazda müəlliməsinə dərin məhəbbət oyanır, həya edir. Bu fədakarlıq Ədalətdə cəsarət oyadır, ümidiini artırır: «Ədalət müəlliməninancaq onun üçün,ancaq onun dərsi üçün gəldiyini yəqin yox, ehtimal edirdi. Ehtimal da olsa buna sevinir, fərəhlənirdi. Əntiqə xanım kimi sözü keçən, hörmətli bir adamın ona arxa durmağı uşağın kövrək, körpə, incə, nazik ürəyini dağa döndərirdi. Qızçıqaz həyəcan və sevincdən qıgilcım saçın gözlərini tez-tez

yumub-açıır, müəlliməsinin gəlib-getdiyi yollara həsrətlə baxırdı...»

Ədalət yaxşı başa düşür ki, valideyni onu Rüstəmə nişanlamaq istəyir, deməli, onu məktəbdən, sevimli müəlliməsindən, sinif rəfiqələrindən ayırmaq deməkdir. Özündə cəsarət tapıb «yox» deyir. Yaziçi bu incə, amma ciddi etirazı yumşaq və mənalı təsvir edir: «Ədalətin səsi o qədər sərt və kəsərli idi ki, camaatın qulağında mis kimi cingildədi, hamının diqqətini çekdi...» Bu etirazı müəllif ümumiləşdirir: «Boğazı qızıl qalstuklu, qoltuğu çantalı, dodaqları nəğməli qızın bütün əmrlərdən, qanunlardan güclü görünən bu hökmü, deyəsən, indiyəcən məzlam qızlara hökm edənlərin yolunu kəsmək üçün təmiz və mənalı bir nöqtə, son sükut kimi, bıçaq kəsəri və qurğunun ağırlığı ilə hər yerə yazılıdı: - Yox, yox!..»

Ədaləti oxucu Səfiyevlə söhbət aparanda, camaatın içində görür. Şikayətçi kimi gəlsə də, yaşından məntiqli mübahisə edir. Vəzifəli məmurun qarşısında uşaqlığından uzaqlaşır, gələcək taleyinin həllində hö-

kumət nümayəndəsinin də cavabdehlik daşıdığını bildirir. Onu zor gücü ilə ərə verilməsini xatırladır. Zahidən ifadə etməsə də, Səfiyev yeniyetmənin haqlı hərəkətdə bulunduğu daxilən anlayır...

Ədalət obrazı inkişaf edir xaraktercə: dərsinə davam edir, hətta şəhərə üz tutub «Molla Nəsrəddin»in nəşr olunduğu redaksiyaya gəlir. Onu yaxşı qarşılıayırlar. Molla Nəsrəddin – Mirzə Cəlil qızı görəndə təəccübənir, hiss edir ki, sözlü adama oxşayır, kiçik dialoq yaranır, bəlli olur ki, məktəbli şikayətçisidir. Az sonra Mirzə Cəlil biləndə ki, bu qız Yasamal rayonunun Köşkü kənd məktəbindən gəlib, Əntiqə müəllimənin şagirdidir, toxldayır və: «Əntiqə müəllimə dərs deyən məktəbdən gərək şikayət olmasın» - deyir. Şikayət isə qızı evdən məktəbə qoymamaqla bağlıdır.

Ədalət arabir evdən «qaçırm», M.Cəlal oxucusunu intizarda qoyur. Ətraf obalar bir-birinə dəyir, hətta «evin yixılsın şkola açan» - deyənlər də tapılır.

Povestdə bir iibrətli, bu gün üçün xüsusi əhəmiyyətli hadisə (məsələ) diqqəti cəlb etməyə bilmir: Əntiqənin, bir məktəblinin Bakıya şikayəti (belə görünür) aləmi bir-birinə qatır, lazımı yoldaşların canına üşütmə düşür. Rəsmi məktub-çağırış göndərilir: «Azərbaycan Şura Cümhuriyyəti, Gəncə mahalı. Yasamal rayon maarif şöbə müdürü Paşa Hüseynov ayın beşində saat on tamamda şəxsən maarif komissarının qəbuluna çağrılır».

Ədəbiyyat tərbiyə vasitəsidir. Rus yazıçısı L.Leonov yazmışdır ki: «Ədəbiyyat – fikir, həqiqət sənətidir». Ədəbiyyatı biz ona görə müntəzəm və yorulmadan oxuyuruq – nəticə çıxaraq, səhvlərimizi düzəldək, şəxsi hissərimizi vəzifə borcundan, qanunlardan, demokratiyadan ayıraq. Mir Cəlal bu detali təsadüfi povestə daxil etməmişdir. Xüsusilə, təhsildə müəllim, pedaqoq narazılığı rəsmi şikayət şəklində təhsil elitasına çatdırılırsa, mütləq operativ reaksiya verilməlidir. Təəssüf ki, Respublikamızda bu məsələ subyektiv status almışdır. Təhsildə yaranan xaos –

şikayət məktublarının arxiv «tarakanına» dönməsi və həqiqi tarakanlara qida olması acinacaqlıdır. Bu sətirlərin müəllifinin canlı şahidi kimi oxucular yaddaşında qoruya bilərlər. Mir Cəlalda – bədii əsərlərində yaratdığı obrazların didaktik strukturu gəlib şəxsiyyətin yetişməsində sonuclanır. Yeniyetmə məktəbliylə indiki dillə desək, nazirin özü ciddi maraqlanırsa... bizdə alımlər, pedaqoqlar, müəllimlər... binanın uzağı «gözləmə otağı»na qədər gəlib çıxırlar. Burada isə xırda məmurlar böyük peşəkarları «yola» verirlər.

Mənim tövsiyəm odur: Mir Cəlalın belə səpkili əsərlərini şagirdlərdən əvvəl vəzifəli məmurlar oxuyub dərs alsınlar! İbrət götürsünlər!

Əntiqə öz pedaqoji fəaliyyətini uğurla davam edir – min bir əziyyətlə, məsuliyyətlə. O, təkcə özünü düşünmür; Əntiqələr yetişdirməlidir, onlar azəri-türk qızları olaraq ucqar regionlarımıza üz tutmalı, balaları dərs deməli, savad, bilik aşılmalıdır, saf, humanist nəsil yetişdirməlidilər. Mir Cəlal müəllimin də bu əsərdə əsas məqsədi, niyyəti budur. Və nikbin ovqat

Allahverdi Eminov. "Mir Cəlalın poetikası". III cilddə. III cild. 11 e-kitab

oxucunu inandırır: Ədalət Bakıya gəlir, Universitet
tələbəsi olur. Və sevincə Köşkülü kəndinə qayıdır.
Qayıdır ki, Bakıya qayıtsın...

ÖN SÖZ YERİNƏ

Mir Cəlalın yaradıcılığının tədqiqi gedışində təbii ki, araşdırıcı müxtəlif bədii situasiyalarla qarşılaşır. Əsərlərindəki «enislər» və «yoxuşlar», ictimai-siyasi sistemin diqtələri və bundan qaçılmazlıq, bir ədib ömrünün şəxsi və sosial-əxlaqi yaştaları... hansı tərəfə çəksəm də bir söz vurğulanır: İnsan. Və bu məfhumdan doğan İnsanlıq. Bu iki sözü yanaşı qoymaq, ayırmaq da olar. Birləşəndə bəşəriləşir, müdrikləşir və bütövləşir. Ayrılanca cılızlaşır, xirdalanır və sıfırlaşır. Təəssüf ki, bütün şəxsiyyətlərə «birincini» şamil etmək mümkünzsuzlaşır. Ona görə ki, hər bir fərd dünyaya, Vətənə, sonra xalqına əxlaqi baxışla mənəvi qiymət verməlidir, amma bir sosial amilin mövcudluğu şəraitində: Əxlaqi meyarla! Bu olanda insan həyatın mənasını, şəxsi ömrünü, millətinin taleyini düşünə bilir; bundan məhrumluq isə şərə qovuşmaqdır.

Yazıcı şəxsiyyəti digər peşə, sənət sahiblərindən xeyli dərəcədə seçilir: azadsevərliyi, iradəsi və rejimilə. Bu «üçlük» xarakterdə öz izini

dərindən buraxır. Ədibi - Mir Cəlalı istisna etmirəm – azadlıq refleksini yerinə yetirməsidir. Bu, ilk növbədə yaziçının (ümumiyyətlə, insanın) əhatəsində olanların azadlığı ilə, maneələri aradan qaldırmaqla müəyyən edilir. Məşhur alim Q.İ.Kortashevskinin digər böyük riyaziyyatçı N.L.Lobaçevskiyə yazdığı məktubunda belə bir yer var: «Güclü iradə sahibi niyyət aydınlığı ilə inadla ona çatmaq səyini özündə birləşdirən kəsdir; bu yolda qarşısına çıxan hər maneələri dəf etmək bacarığına malik şəxsiyyətdir. Bütün bu iradi keyfiyyətlər ya dərin gizli halda, ya cüzi dərəcədə demək olar ki, hamida vardır; bunları inkişaf etdirmək lazımdır. Həmişə özünə inanmalısan»... Xarakterə gəldikdə elm bunu üç amillə şərtləndirir: irsiyyət, sosial mühit və özünü tərbiyələndirmə, eyni zamanda bitkin şəklə düşmüş iradə.

Mən kitabımda şəxsiyyətin konsepsiyası məsələsinə toxunmuşam; həqiqətən, bütün insanlar öz funksiyasını yerinə yetirir: yaşayır və fəaliyyət göstərirlər. Lakin bu iki sözü ayırmak mümkündür. Bütün canlılar nəfəs alır, yaşayırlar: adam da həmçinin. Amma yaşamağın özünün də

fərqi yox deyil: şüurlu, instinkтив. Şüur yaxşılığa, xeyirxahlığa, səadətə və sairəyə xidmətdə bulunur, əksinə, şərə də qulluq göstərir. Fəaliyyətin mahiyyətində isə iş, əməl, hərəkət mövcuddur. Bu «ikilik» bir-birindən ayrılan, sırf mənfi mənada fərdiləşəndə, pisliklərlə qovuşanda insanlar şəxsiyyət sferasını itirirlər. Təsadüfi deyil ki, Yaxın və Orta Şərq xalqlarının qədim əxlaqında xoşbəxtlik hallanır, səadətə üstünlük verilir. Və xoşbəxtliyin altı şərti (doğruluq, sağlamlıq, xeyirxahlıq, müdriklik, hakimiyyət və uzunömürlülük) qeyd edilir. Mir Cəlal Şərq və Qərb fəlsəfəsini mənimsemışdı və yüksək qiymət verirdi. Belə olmasa idi ədib Qərbin qarşısında baş əyərdi, sabit təbliğatçısına çevrilərdi. O, sosializmi qəbul etmişdi, onun maarifçiliyini görmüşdü və bu, danılmaz fakt idi. Ona görə də əsərlərində insan şəxsiyyətini formalaşdırın proseslərə laqeyd qalmamışdır, sanballı obrazlarının timsalında bu faktorun bədii inikasını təsvir etmişdir. Xüsusilə, «Dirilən adam», «Açıq kitab», «Yolumuz hayanadır» romanlarında, povest və hekayələrində oxucu bunu görür.

Mir Cəlalın mövzu ilə bağlı yaradıcılığına nəzər salanda ədəbi fəaliyyətinin bəzi görüntüləri diqqətdən yayılmır: 1) İdeya-estetik mövqeyi önemlidir. Yaziçi üçün ən xarakterik keyfiyyətdir, burada məfkurə məsələsi də vardır. M.Cəlal yazmışdı: «Aydındır ki, hər bir məfkurə kimi, bədii ədəbiyyatın da ictimai məzmunu, məqsədi, qayəsi vardır».¹ 2) Hansı yaradıcılıq metoduna üstünlük verir. Məlumdur ki, Sovet ədəbiyyatında aparıcı və mütləq bir yaradıcılıq metodu vardı: sosialist realizmi. Mən də belə bir ideoloji dona bükülmüş realizmi qəbul etmirəm, amma bütün hallarda yaziçinin öz yaradıcılıq üslubu, hadisələrə yanaşma tərzi, gizlin də olsa öz fikrini söyləmək xarakteri mövcuddur və Azərbaycan ədəbiyyatında M.Hüseyn, M.İbrahimov, S.Rəhimov, Mir Cəlal, Əli Vəliyev, İ.Əfəndiyev, İ.Şıxlı, V.Babanlı, İsa Muğanna və bu nəslə məxsus ədiblər dünya şöhrətli əsərlər qələmə aldılar. Unutmaq olmaz ki, bu yaradıcılıq metodu keçmiş əsrlərin ənənələrinə istinad etmiş, eyni zamanda onları müasir varlığa müvafiq

¹ Mir Cəlal. Klassiklər və müasirlər. Bakı, 1973, s. 69.

zənginləşdirmiş və inkişafına səbəb olmuşdur. Sosialist realizminin əlindən almaq düzgün deyildir ki, həyatı analitik və poetik tərzdə qavrayır, bu cəhətilə cəmiyyəti inkişafda təsvir etmək tələbinə cavab verirdi. Sosialist realizmi praktikasında görmək çətin deyil ki, sənətkarın yaradıcılıq prinsipi həm üslub, həm də janr cəhətini inkar etmirdi və yeni konkret-tarixi məzmunla zənginləşdirirdi. Deməli, yazıçılarımız da müasir (yaşadıqları) tarixi dövrlərin hadisələrinə dərindən nüfuz edirdilər. M.Hüseynin «Səhər» və «Yeraltı çaylar dənizə axır», M.İbrahimovun «Gələcək gün» və «Böyük dayaq», Mir Cəlalın «Dirilən adam» və «Təzə şəhər», Əli Vəliyevin «Budağın xatirələri» və «Gülşən», Əbülhəsənin «Dünya qopur» və «Tamaşa qarının nəvələri», İ.Şıxlının «Dəli Kür» və «Ayrılan yollar», İsa Muğannanın «Nəsimi» və «Yanar ürək» kimi fundamental əsərləri sosialist realizminin məhsullarıdır! Mir Cəlal «Dirilən adam» və «Açıq kitab» romanlarında tarixi və çağdaş hadisələrin bədii modelini yaratması məgər o deməkmidir ki, ədib müxtəlif bədii cərəyanlardan, yaradıcılıq metodlarından

bəhrələnməmişdir, bədii ifadə vasitələrinə meyl göstərməmişdir: Prozaik intonasiyadan, hadisələrə müəyyən yaradıcılıq dominantından uzaq olmuşdur. Bunlar isə həmin metodun ideya-estetik sanbalına dəlalət edir. Mənfi mənada maraq doğurur ki, son illərin bəzi təqnidçiləri sosialist realizminə total hücumlarla məşğuldurlar və nə demək istədiklərini anlamırlar. Sabir Əhmədli, Ə.Hacızadə, Ç.Ələkbərzadə, Anar, Ə.Əylisli, Elçin, İ.Məlikzadə, M.Süleymanlı və digər ədiblərimizin təqdir olunan nəşr nümunələrinin üstündən qələmmi çəkilməlidir. Məşhur rus ədəbiyyatşünası V.İ.Borşunovun haqlı fikrini oxucuların nəzərinə çatdırmaq istəyirəm: «Bəzi təqnidçilərimizin bizim müasir bədii mədəniyyəti bir tərəfdən öz istiqamətinə görə sadəcə olaraq heç də mütləq realist olmayan sosialist, digər tərəfdən isə sosialist realizmi incəsənətinə ayırmaları tamamilə süni məna daşıyır».² 3) Sənətin həyata münasibəti məsələsinə yanaşması; bu iki anlayış bir-birindən ayrılmadığı kimi, bir-birini tamamlayır. İnsanın iztirabı və

² Bax: Методологические проблемы изучения истории русской Советской литературы, М., 1972, с. 174.

ölümü, sevinci və kədəri, xeyir və şərin mübarizəsi və s. bədii əsərlərdə epik-lirik təfərrüatını tapır. Sənət əlbəttə, insandan ucada dayana bilməz, yalnız sənətkar fantaziyası qələmlə, tişə ilə, fırça ilə insanı, varlığı «özününükü» edər. N.Q.Çernişevski haqlıdır: «Mən günəşin həcmə əslində olduğundan daha böyük təsəvvür edə bilərəm; lakin onu əslində gördüyümdən daha parlaq təsəvvür edə bilmərəm. Elə də mən insanı, gördüğüm adamları nisbətən daha hündür, kök və ilaxır təsəvvür edə bilərəm, lakin həyatda gördüğüm simalardan daha gözəl sima təsəvvür edə bilmərəm».³

Mir Cəlal bir yazıçı olaraq cəmiyyətin əxlaqi və ictimai istiqamətini görürdü, özü bu qatarın hansısa vaqonlarının birində əyləşmişdi. Mikro və makro mühitdə adamlarla ünsiyyət yaradırdı. Gənc nəslin elm, bilik alması və tərbiyəsilə müntəzəm məşğuldu. Bu «üçlük» yazıcının bədii təxəyyülündə bu və ya başqa şəkildə inikasını tapırdı, məqsədin əsasında isə şəxsiyyətin inkişafı və formalaşması dayanırdı. Mir Cəlalın

³ Çernişevski Q.İ. Sənətin varlığa estetik münasibətləri, B. 1956, s. 88.

əsərlərində məhz insanların ətraf mühitə münasibətlərində psixoloji məqamların təsviri, insanın özünün dərki üçün vacib keyfiyyətləri axtarış qavraması; insanın bütün sferalarda öz-özünə bərabər olmaması – necə ki, Dünyanın rəzalətlərini anlaması – bu zamandan etibarən onun ikiləşməsinin başlanması. Belə bir fikri əlavə edərdim ki, keçmiş amorf deyil, hətta yatdığını deyə bilmərik. Xatirələr və qeydlər, çöküntü və köçürmələr, anımlar və arxivlər yiğini varlığımızda yaşayır. Bu varlığımızı yenidən dünyaya gətirə bilərik, tarix də yenidən bizi «doğar», əvəzində gələcəyin izlərini, muxtarİyyətimizi isbat edirik və nöqsanlarımızdan qurtulmaq üçün çırpına bilərik. Lakin keçmiş fikrimizdən, xəyalımızdan silməyi bacarmırıq, çün, gördüyüümüz və düşündüyüümüz – bunlar başımızda və qəlbimizdədir...

Bu tezis həqiqətdən gəlir: Mir Cəlal «Dirilən adam», «Açıq kitab» romanlarında, hekayələrində cəmiyyətdə, fərdi və şəxsiyyətlərarası davranışında – həqiqətin sosial-siyasi, əxlaqi-mənəvi, ideal-arzu statusunun mövcudluğu probleminin həllinə səy etmişdir. O,

«əməl ahəngdarlığı» anlayışının mahiyyətindəki insanların konkret həyat şəraitini, yaşam tərzini onların geniş amalları ilə özlərini təkmilləşdirməsi zərurətindən yan keçməmişdir. Yaqub İslmayilov bu cəhəti düzgün qiymətləndirmişdir: «Dirilən adam» müəllifin həyatı dərk və əksetdirmə imkanlarını, bədii rənglərini üzə çıxaran bir romandır. Burada həyat həqiqəti, ictimai varlıq, insan səciyyələri və onların mahiyyəti, mövcud hadisə və vəziyyətlər ancaq realist qələmlə göstərilmir. Təsvirlərdə realizmi bəzəyən və qanadlandırıran romantika da, romantik boyalar da iştirak edir». Yaqub İslmayilov «Açıq kitab» haqqında da yüksək fikir söyləyir: «Açıq kitab» ziyalı mühiti, mürəkkəb həyat haqqında roman olsa da, yalnız o dairədə cərəyan edən müəyyən hadisə və mətləblərdə məhdudlaşdırıb qalmır».

Mir Cəlalda İnsan böyük hərflə obrazdır; o, öz azadlığında eksiztensiya kimi transendensiya neməti görür; İnsan varlığının sərbəstliyi, özünüseyi obrazların özəyinə çevirilir və yeri gələndə personajlar öz şəxsi istəklərinə nail olurlar, xüsusilə, müharibə dövründə yazılması hekayələrin qəhrəmanları. Bir cəhəti

vurğulayıram ki, Mir Cəlalın obrazları filosofluq etmir və özlərini intihara gətirib çıxarmırlar. Ədib ən kritik məqamlarda qəhrəmanını stress vəziyyətindən xilas edir. Əksinə, bu surətlər – insanlar yuxarıya darılmaqla öz işləri, cəmiyyətə təmənnasız xidmətlərilə böyüklerlə bərabərleşməklə mənəviyyatca yüksəlirlər – hətta ən sonda mənfi obrazlar öz günahlarını yumağa çalışır, ruhən təmizlənirlər – katarsis onları «suya» çəkir. Bu, o demək deyil ki, Mir Cəlalın qəhrəmanlarında ehtiras, tələbat, mənafə kimi maddi və psixoloji keyfiyyətlər yoxdur – xeyr – onlar şəxsiyyət kimi özlərini aparır, tədricən özlərini təmizləyirlər. Aristotelin: həyatın mənası, xoşbəxtlik və ən yüksək neməti – bu üç anlayışı özlərində ehtiva edirlər.

Mir Cəlalın poetikasında şəxsiyyətin inkişafı və formalaşması problemi – İnsanın sosial, əxlaqi, fərdi şüara malikliyi, hadisələrə mövcud zamanın kontekstində yanaşib qiymətləndirməsi təmiz, təsirsiz nəşrin nümunəsidir və hər cür donkixotizmdən, neytralizmdən, hamletizmdən kənardə dayanır. Belə ki, oxucuların diqqətini xalqın ictimai əxlaqına, psixologiyasında yaşayan

mövcud hisslərin və təsəvvürlərin irsiliyinə yönəltmişdir. Əlbəttə, ədəbi tənqidin bir fikri də maraq doğurur ki, dövr, zaman və məkan nəsrin, ümumiyyətlə, bədii ədəbiyyatın istiqamətinə – sosial və əxlaqi baxımdan həllinə rəvac verir və bu zəmindən sözünü deyir. Məsələn, 30-cu illərdə yaranan nəsr əsərlərində əsas mövzu nöqtəsi sinfi mübarizə, savadjsızlığın ləğv edilməsi, vətəndaş müharibəsi və s. məsələlərdir. Deməli, o illərin ədəbiyyatı o zamanın problemlərinin bədii həllinə üstünlük verirdi. Başqa yazıçılarımız kimi, Mir Cəlal əsərlərində bu problemləri qaldırısa da, insan xarakterindəki müdrikliyi, həqiqətpərəstliyi, əzmkarlığı... əks etdirmişdir. Bu gün həqiqətdir ki, mərhum xalq yazıçısı Bayram Bayramovun göstərdiyi kimi: «20-30-cu illərin nəsri yarandı və bu sıradə Mir Cəlalın rolu vardır?»

Azərbaycan nəsrinin çox yaxşı ənənələri olmuşdur və Mirzə Cəlildən, Ə.B.Haqverdiyevdən üzü bəri inkişaf etməkdədir. Nəsrimizdə bir əsas bədii keyfiyyət də konflikt və xarakterlə, fərdilik və tipikliklə şərtlənir və bunların vəhdətidir...

Mən Mir Cəlal nərsini belə bir ədəbi-tənqidçi yanaşmadan, insana və insanlığa yanaşma meya-

Allahverdi Eminov. "Mir Cəlalın poetikası". III cilddə. III cild. 11 e-kitab

rından nəzərdən keçirdim, təbii ki, imkanım baxımdan...



AZƏRBAYCAN
GƏNCLƏR FONDU



Yeni Yazarlar ve Sənətçilər İctimai Birliyi
New Writers and Artists Public Union

"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti". YYŞİB-nin kulturoloji layihəsi

Azərbaycan Respublikası Gənclər Fonduun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi oktyabırın ortalarından "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı növbəti maraqlı kulturoloji layhəsinə həyata keçirilir.

Layihə gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, www.kitabxana.net və YYŞİB-nin müstərək nəşri

mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi və animasiya və bədii filmlərin (sosial çarxlarının) hazırlanması mövzusundadır. Layihə görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri vasitəsilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 55 milyonluq azərbaycanlılar, xüsusən uşaq, yeniyetmə və gənc soydaşlarımız - kreativ-intellektual düşüncə sahibləri arasında tarixi vətənləri olan Azərbaycana sevgi və saygını artırmaq məqsədilə innovativ-vətənpərvərlik aksiyaları özündə cəmləyir. Internet resurslarından - sosial şəbəkələr, yeni media orqanları, videopaylaşım platformlarının imkanlarından yararlanaraq, elektron-virtual formada Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri ilə motivasiya formasında yeni nəsil arasında vətənpərvərlik tərbiyəsi işi gücləndirilməsinə yönəldilir. Bunun üçün respublikamızın bir sıra yerlərində, eləcə də xaricdə yaşayan diasporumuzun görkəmli simaları, gənc bloqqerlər, şəbəkə istifadəçiləri, tanınmışlar və sadə oxucular tərəfindən əsərin audio-vizual formatda, oxucular tərəfindən səsləndirməklə, video çəkiliş aparmağı, film formasında hazırlanması və Internetdə yayımının təşkili, kitabın bir sıra dillərdə tərcümə variantının elektron formada şəbəkə resursları və e-kitabxanaya

hazırlanması, həmçinin, yayımı, o əsər haqqında yazılın filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, müəllifin aforizmlərindən ibarət kitabın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur. Kitabdan parçalar oxuyanlarda Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə maraq artacaq.

Görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin elektron variantda hazırlanaraq gənclərə çatdırılması, həm də yeni media və sosial şəbəkələrdə layihəyə İKT dəstəyi verilməsi üçün kreativ innovasiyalar yaratmaq.

Əsas məqsəd Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik intonasiyanı gənclərimizi innovativ-kreativ birləşdirən bütöv millimənəvi kitab kimi motivasiya formasında təbliğ etməkdir. Gənclərin yeni İKT texnologiyaları, Feysbuk, Youtube, Instagram, Tvviter, TikTok, həmçinin, Vatsap kimi platformalarından yararlandığını nəzərə alaraq bu əsərin səsli və görüntülü formasını (audio-video format), eləcə də elektron variantda yayına hazırlamaqla İnteretdə trend yaratmaq mümkündür.

**Layihə icraçıları aşağıdakı vəzifələri qarşılara
məqsəd kimi qoyublar:**

Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək.

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik ruhunu yeni formalarla 55 milyonluq diasporumuzun yeni nəsil nümayəndələrinə çatırmaq.

İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi istifadə edərək motivasiya kim yeni nəsilə aşılamaq. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini müxtəlif şəxslər tərəfindən səsli - audio kitab formasında hazırlamaq və bu yönə gəncləri həvəsləndirmək.

Müxtəlif insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - video film formasında hazırlamaq və bu yönə gənclərin imkanlarından bəhrələnmək.

Yazıcı-alimin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq.

Ədibin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında tədbir təşkil etmək. Müəllifin aforizmlərindən ibarət kitabçanın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur.

Layihənin fəaliyyət mərhələləri:

1. Azərbaycan ədəbiyyatını vətənpərvərlik nümunəsi olaraq gənclərə sevdirmək məqsədilə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərin vətənpərvərlik ruhunu yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə çatırmaq üçün aşağıdakı formalarda nəşrə / yayına hazırlamaq:
 - Səsli - audio kitab formasında: "Bir gəncin manifesti" əsərin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlamaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.
 - Görüntülü - vizual kitab formasında: "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya almaq, yayına hazırlamaq, Internetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdirmək, Ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq.
2. Elektron kitab: imkan daxilində müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron formatda hazırlamaq, e-kitabxanalarda, Internet resurslarında yerləşdirməklə Mir Cəlal Paşayev yaradıcılığını və Azərbaycan ədəbiyyatını populyarlaşdırmaq.

3. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, yaymaq, sosial şəbəkələrdə təbliğatı.
5. İnternetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaqla bu istiqamətdə motivasiya məhsulu kim yeni nəslə aşılamaq, bu yönə gəncləri həvəsləndirmək.
6. Sosial şəbəkələrdə - İnternetdə yeni mütaliə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.
7. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real/virtual tədbir həyata keçirmək.
8. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulması.

Layihənin yetərincə təbiyi və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Virtual aksiyaların təşkili, Internet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulmasına xüsusi diqqət ayrılacaqdır. Fəaliyyətlər zamanı layihənin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyyada və mətbuatda («525-ci qəzet», “Təzadlar”, “Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, Space TV, “Dünya” TV, İNK TV kimi televiziya kanallarında və digər KİV-də, Internet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihənin nəticələri:

1. Vətənpərvərlik nümunəsi olaraq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri fərqli, İKT texnologiyalarına uyğun olaraq yeni formatlarda 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə, gənclərə çatırmaq üçün aşağıdakı formalarda nəşri və yayımı təşkil olunacaq.
2. "Bir gəncin manifesti" əsərinin bəzi hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası hazırlanmaq və geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırmaq üçün yeni səslili - audio kitab hazırlanacaq.
3. "Bir gəncin manifesti" əsərinin maraqlı hissələri müxtəlif şəxslər tərəfindən parçalarla ifası videoya alınacaq, yayımı hazırlanaraq Internetdə və sosial şəbəkələrdə, videopaylaşım portallarında yerləşdiriləcək, ümumazərbaycan milli-mənəvi dəyər kimi dünyada yaşayan 55 milyonluq soydaşlarımıza, geniş ictimaiyyətə, eləcə də əngəlli gənclərə çatdırılacaq görüntülü - vizual kitab, bədii-sənədli videofilm hazırlanacaq.
4. Müxtəlif dillərdə "Bir gəncin manifesti" əsərinin elektron kitab formasında hazırlanacaq, e-kitabxanalarda, Internet resurslarında yerləşdiriləcək, Mir Cəlal Paşayevin yaradıcılığı və Azərbaycan ədəbiyyatı gənclər arasında populyarlaşdırılacaq.
5. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri haqqında yazılan filoloji materiallardan ibarət e-

almanax hazırlanacaq, e-kitabxanada yerləşdirilərək, gənclərin azad istifadəsi üçün yayılacaq.

6. Müəllifin aforizmlərindən ibarət cib kitabı formasında toplunun çap ediləcək, gənclərə, tələbələrə paylanacaq, e-variantı Internetdə və e-kitabxanada sərbəst yayım üçün yerləşdiriləcək, geniş ictimaiyyət üçün təqdimatı, sosial şəbəkələrdə güclü təbliğatı aparılacaq.

8. Internetdə Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən vətənpərvərlik trendi kimi tanıtmaq və bu istiqamətdə motivasiya modeli kimi yeni nəslə aşılanacaq, bu yönə gəncləri həvəsləndiriləcək.

9. Sosial şəbəkələrdə - Internetdə yeni mütalifə və virtual-kreativ aksiyaya başlanılacaq, müxtəlif gənc insanlar tərəfindən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri parça-parça mütaliəsini təşkil etməklə vizual kitab - videofilm formasında hazırlan məhsul vasitəsilə sosial şəbəkələrdə vətənpərvərlik hərəkatı kimi gənclərin imkanları səfərbər ediləcək.

10. Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, "Bir gəncin manifesti" əsərinin gənclərin vətənpərvərlik ruhda böyüməsindəki rolu haqqında real tədbir təşkil olunacaq.

11. Internet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin

dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlər qurulacaq.

Layihənin qiymətləndirilməsi:

Müvafiq qanunvericilik aktları, qanunlar, normativ sənədlər, eyni zamanda Azərbaycan Gənclər Fonduñ tələblərinə uyğun olaraq qiymətləndirmə indikatorları müəyyənləşdiriləcək və ona uyğun olaraq qiymətləndirmə aparılacaq. Xüsusən də aşağıdakı cəhətlərə əhəmiyyət veriləcək:

- tərəfdaş və əlavə donorlar haqqında məlumat;
- layihə çərçivəsində fəaliyyət haqqında Fonduñ əvvəlcədən məlumatlandırılması;
- layihə çərçivəsində fəaliyyət zamanı Fonduñ adının və loqosunun nümayiş olunması;
- layihə sənədlərinin uyğun strukturu; layihə üzrə əmrlər;
- layihədə çalışən işçilərin sayı, işçilərlə bağlanmış əmək, mülki-hüquqi xarakterli və könüllü müqavilə;
- layihənin iştirakçılarının sayı;

- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;
- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;
- layihə çərçivəsindətanıtım materialları, gündəlik və proqramlar;
- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və Internet TV proqramları və s.) iştirakçılara verilməsi;
- layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;
- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;
- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.
- mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;
- layihənin iştirakçılarının sayı;
- layihə çərçivəsində tədbirə dəvət olunmuş şəxslərin sayı və tərkibi;
- layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;
- layihə çərçivəsindətanıtım materialları, gündəlik və proqramlar;

- nəşr – paylama materiallarının (e-kitab, vizual məhsullar, sosial media və Internet TV proqramları və s.) iştirakçılara verilməsi;
- layihə çərçivəsində xidmətlər; layihə fəaliyyətinin icra planına uyğunluğu, işlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi;
- tədbir zamanı qoyulan mövzunun layihə mövzusuna uyğunluğu;
- layihə çərçivəsində iştirakçılarla qiymətləndirmə işinin aparılması.

Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər:

Layihə uğurla yekunlaşdırılardan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

- Davamlı olaraq o istiqamətdə Internetüstü fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;
- Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;
- Internetdə, elektron kitabxanada, sosial mediada yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ

materiallar sosial şəbəkələrdə onlayn-oflaysin yayılanacaq, daimi fəaliyyət göstərəcəkdir;

- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.

- Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;

- Gələcəkdə Mircəlalşunaslıq və vətənpərvərlik ədəbiyyatının müxtəlif qollarına aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;

- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji Internet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığı xüsusi əhəmiyyət veriləcəkdir;

- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

Xatırlatmaq yerinə düşər ki, YYSİB milli və dünya mədəniyyəti, elm və ədəbiyyati hadisələrinin təbliği, real, eyni zamanda məsafəli - elektron təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq, Internet resursları, elektron kitabxana istiqamətində yeni nəsil yaradıcı

insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 22 ildir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media, bloqgerlik, e-kitabxana və Internet resurslarının zənginləşdirilməsi kimi sahələrdə fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 12 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda Internetdə və ictimai düşüncədə "Virtual Azərbaycan" layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - Internet portalı yaradılıb və fəaliyyət göstərir. Internetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə virtual e-kurs yaradıb və 3000-dən artıq elektron kitabı hazırlayaraq Internet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin

zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların integrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. QHT fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradıcı insanların ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, Internet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və uğurla həyata keçirir, qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihəs kulturoloji layihə. Elektron Kitablar..."

Bu elektron kitablar Azərbaycan Respublikasının Gənclər Fonduunun maliyyə dəstəyi ilə (2020-ci il maliyyə yardımı müsabiqəsi), Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihəs çərçivəsində nəşrə hazırlanıb və yayılır.

**Kreativ-bədii layihənin bu hissəsini
maliyyələşdirən qurumlar:**

Azərbaycan Respublikasının Gənclər Fondu

<http://youthfoundation.az>

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

www.yysq.kitabxana.net

**Bu silsilədən olan digər digər e-kitablarını buradan
oxuyun:**

www.kitabxana.net və YYSİB-nin
müştərək nəşri

Allahverdi Eminov. "Mir Cəlalın poetikası". III cilddə. III cild. 11 e-kitab

http://kitabxana.net/?oper=e_kitabxana&cat=192

"Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı kulturoloji layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin:

<https://www.facebook.com/YeniYazarlar>

Aydın Xan Əbilov,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,

Prezident təqaüdçüsü, yazıçı-kulturoloq

www.kitabxana.net və YYŞİB-nin
müştərək nəşri

146